



Azərbaycanda son sutkada 3 712 nəfər koronavirusa yoluxdu

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. "Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 35 nəfər "COVID-19"-dan vəfat edib. Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Səh. 2

UNIKAL

№40 (2035) 28 noyabr 2020-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asaf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Səh. 13



Azərbaycana qarşı təzyiqlər Cənubi Qafqazda sabitliyi təhdid edir



Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Azərbaycan XİN rəhbəri: "Dinc, firavan və sabit gələcəyə nail ola bilərik"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxış edib. "Unikal" xəbər verir ki, nazir çıxışında deyib: "İlk növbədə, QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirərək, Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraqlarında əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin..."

Səh. 3

"Artıq miskin obrazdan çıxmağın vaxtıdır"



44 günlük Vətən Müharibəsi ərəfəsində, eləcə də qələbədən sonrakı dövrdə bəzi dövlətlərin açıq, bəzilərinin isə üstüörtülü şəkildə Azərbaycana qarşı mövqe sərgilədikləri ortaya çıxdı. Xüsusən də Fransanın anti-Azərbaycan mövqeyi diqqəti cəlb etdi. Fransa Senatının son çağırış qətnaməsi isə ümumiyyətlə...

Səh. 4

Fransa Senati da Dağlıq Qarabağ həqiqətlərindən xəbərdardır



Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı münaqişə başlayan gündən dünyaya car çəkilsə də, 27 il idi ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar bunu təsdiqləməkdən boyun qaçırdılar. Dağlıq Qarabağ həqiqətləri Azərbaycanın apardığı uğurlu...

Səh. 15

Ziya Məmmədovun "yol korrupsiyası"nı ifşa edən hesabat...



Dünya İqtisadi Forumu avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatını yeniləyib. Hesabata görə, Azərbaycan bu baxımdan MDB məkanında ən yüksək nəticə göstərərək lider olub. Belə ki, Azərbaycan 141 ölkə arasında isə 27-ci yerdə qərarlaşıb. Bu xəbər yayıldıqdan sonra ilk yada düşən heç şübhəsiz ki...

Səh. 12

Prezidentdən uşaqlarla bağlı mühüm sərəncam



Prezident İlham Əliyev "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, sərəncamla "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənib.

Azərbaycan Respublikasının

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin, həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı

Rusiyanın "İnfoteka24.ru" saytı erməni əsirliyində olan azərbaycanlı Amin Musayevin yeni fotosunu yayıb.

"Unikal"ın xəbərinə görə, məlumatda bildirilib ki, Amin sağdır və müalicə olunur.

Xatırladaq ki, hərbiçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat olsa da, erməni tərəfi təkzib edirdi. Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı. Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.



Vilayət Eyvazov onu "Qoraddel"ə rəis



Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Türkiyəli deputatlar Fransa Senatının qatnarmasını pislədi

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyasının millət vəkllərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar.

Unikal.org xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bəyanatda Senatın qəzəli qətnaməsinə etiraz ifadə olunub.

Azərbaycanda son sutkada 3 712 nəfər koronavirusa yoluxdu

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 35 nəfər



"COVID-19"dan vəfat edib. Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 16402, hazırkı dövrdə isə 1682234 test aparılıb.

Vasif Talibov yaralı hərbiçilərə baş çəkdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbiçilərlə görüşüb.

Unikal.org xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbiçilərin səhhiyyəsi və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib.

Ali Məclisin Sədri Hərbi Ho-

spitalın kollektivi ilə görüşərək deyib:

"Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sağlamlıqlarının bərpası və xidmətə qaytarılması əsas məsələdir. Müalicənin effektiv olmasında yüksək əhval-ruhiyyə mühüm şərtidir. Ona görə də hospitalda müalicə olunan hərbiçilərlə fərdi şəkilə söhbət aparılmalı, sağalmalarına inam yaradılmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin imkanlarından da istifadə olunmaqla yaralı hərbiçilərin müalicələrinə kömək göstərilməlidir".



Ali Məclisin Sədri Hərbi Hospitalda tibbi xidmətin yaxşı səviyyədə təşkil olunmasına görə kollektivə təşəkkür edib.

Hospitalda müalicə alan əsgərlərə və yaralılarına hədiyyələr paylanıb, götürülmüş ərzaq məhsulları mətbəxə təhvil verilib.

Şuşaya içməli suyun verilməsinə başlanıldı

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb. Məlumatda deyilir ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdır. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərinə də sıradan çıxarmışdır. Yaranmış içməli su probleminin həlli məqsədilə "Azərsu" ASC-nin mütəxəssisləri Şuşa şəhərində araşdırma işlərinə başlamışdır. İlk olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində



de su təchizatı sisteminə baş verməş qəzalar aradan qaldırılıb və 12 noyabr 2020-ci il tarixində kəndə suyun verilişi təmin edilib. Eyni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.

Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub

ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar aşkarlanıb. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və mal-material tələbatı müəyyən edilib, həmçinin "Azərsu" ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib. Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefə malik əraziyə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilişi təmin olunub.

Hüseyn

Baş redaktor:
Zaur Əhməd

"Turanbank" ASC Binəqədi filialı.
h/h AZ74TURA41040011963500110944
M/h AZ26NAB01350100000000027944

Kod: 50462

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmis və
"Futbol+" servis mətbəxində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasına qatıldı

Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya

Federasiyası, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.

İclasda Milli Məclisin Sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova iştirak edib.

İclasda təşkilatı məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədri Valentina Matviyenko yenidən MDB PA Şurasının Sədri seçilib.

Sonra iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirak-

çısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər, Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və onun normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri, MDB PA-nın 2021-ci il üçün fəaliyyət planı, bir sıra təşkilatı və maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxış edib.

"Unikal" xəbər verir ki, nazir çıxışında deyib: "İlk növbədə, QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirərək, Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Təşkilatımız gələcəyə birgə

dirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvərdir. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik.

COVID-19 pandemiyası iqtisadi itkilərə gətirən zərərini davam etdirir. Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilirik.

riatik boru kəmərinin kommersiya istismarı başlayıb. Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. Bir neçə QDİƏT üzv dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır.

Münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azər-

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Azərbaycan XİN rəhbəri: "Dinc, firavan və sabit gələcəyə nail ola bilərik"



baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradılmışdır. QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəldi.

Bir çox vacib təşəbbüslərin elan edilməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir. Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT, üzv dövlətlərə COVID böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurma hərəkatına keçirməkdə köməklik göstərə bilər.

Öz tərəfindən, Azərbaycan regional əməkdaşlığın möhkəmlən-

dirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvərdir. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik.

COVID-19 pandemiyası iqtisadi itkilərə gətirən zərərini davam etdirir. Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilirik.

Tikinti işlərinin inoqurasiyasından dörd il yarım sonra Trans-Ad-

baycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.

Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.


Azərbaycanın bütün tərəfdəşlərinə təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.

Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik".

Hüseyn

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə Dağlıq Qarabağdakı humanitar missiyanın işini və Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə edib.



Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Bu məzmununda Prezident müşavirə iştirakçıları Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan telefon danışıqları barədə də məlumatlandırılıb", - deyərək Kremlin sözcüsü vurğulayıb.

Onun sözlərinə görə, müşavirədə Rusiyada gündəlikdə duran müxtəlif aktual sosial-iqtisadi məsələlərə də toxunulub.

Saatlı Rayon Təhsil Şöbəsinin əməkdaşı şəhid olub

Saatlı Rayon Təhsil Şöbəsinin əməkdaşı ehtiyatda olan leytenant Xalid Nəciyev Şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində paylaşım edib.

Nazirliyin İnformasiya Şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə sosial şəbəkədə Şəhid Xalid Nəciyevlə bağlı paylaşım edib: "Xalidi çox istəmək lazım deyildi ki, Xalid elə özü qazanırdı bu sevgini, bu hörməti, bu istəyi. Uzun zamandı gözləyirdik, xəbərini gözləyirdik - qayıdacaq, işinin başına dönəcək deyərək. Amma baş leytenant canından çox sevdiyi Vətən torpağını işğaldan azad edərkən Şəhid olub - Elə indicə eşitdiyim bu xəbər o qədər sarsıtdı ki, o qədər parçaladı içimi... Sözlə ifadə edə bilmirəm... Vətən və Bayraq uğruna can verən Şəhidim, gözəl insan, dəyərli həmkarım, sən gedərkən halallıq istəmişdin. İndi sən halal et haqqını bizlərə!".

Şəhid X.Nəciyev döyüşə getməmişdən öncə Nazirliyin əməkdaşı B.Hacızadəyə mesaj da yazıb: "Salam Billurə xanım sabah məni səhər saat 7-yə çağırıblar. Leytenantam mənə. Bilmək olmaz nə olar olmaz Sizlə işləmək çox gözəl idi. Hər etimal haqqınızı halal edin."

Koronavirusa yoluxan deputatların vəziyyəti necədir...

Xəbər verdiyimiz kimi Milli Məclisin bir qrup deputatı COVID-19 virusuna yoluxub.

Modern.az koronavirusa yoluxan deputatların vəziyyətini öyrənməyə çalışıb. Tahir Kərimli evdə müalicə aldığı bildirib: "Evdə müalicə alıram. Yavaş-yavaş səhhətim yaxşılaşır. İnşallah, hər şey yaxşı olar".

Məşhur Məmmədov səhhətinin ilk günlərə baxanda yaxşılaşmağa doğru getdiyini deyib: "Xəstəliyimin ilk günləri bir qədər çətin idi. Həkim nəzarəti altında müalicəmi davam etdirirəm. Yaxşılaşmağa doğru gedirəm. Hər kəsə tövsiyəm odur ki, özünü qorusun".

Rəşad Mahmudov da indi özünü yaxşı hiss etdiyini qeyd edib: "Şükürlər olsun ki, yaxşıyam. Bir həkim olaraq hər kəsi diqqətli olmağa və qaydalara əməl etməyə çağırıram".

Soltan Məmmədov da özünü yaxşı hiss etdiyini söyləyib.

Qeyd edək ki, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Məşhur Məmmədov, Tahir Kərimli, Tahir Mirkişili, Rəşad Mahmudov, Qənirə Paşayeva, Soltan Məmmədov, Etibar Əliyev, Vüqar Bayramov, Azər Badamov, Nizami Səfərov, Elnur Allahverdiyev koronavirusa yoluxublar.



ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini açıqladı

Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsinin iştirak etdiyi kontekstdə danışıqların əsası əhəmiyyətli dərəcədə dəyişib.

Bundan sonra ATƏT və Şəxsi nümayəndənin öz işini daha səmərəli şəkildə davam etdirməsini ilk növbədə münaqişə tərəfləri ilə müəyyənləşdirmək lazımdır.

"Unikal" xəbər verir ki, bunu Trend-ə ATƏT-dən bildiriblər. Təşkilatdan bildiriblər ki, rusiyalı sülhməramlıların yerləşdirilməsi və atəşkəsə əməl olunması üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması hərbi təhlükəsizliyi təmin edəcək: "ATƏT təhlükəsizliyin təmin olunması üzrə təşkilat olmaqla atəşkəs rejimi və böhran idarəçiliyindən tammiqyaslı sülh sazişi və münaqişəsonrası bərpa prosesinə keçiddə rol oynaya bilər. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi tərəflərin razılığı, ATƏT sədrliyinin və ATƏT Minsk qrupu həmsədrliyinin rəhbərliyi ilə zərurət təqdirində fəaliyyətini genişləndirməyə hazırdır. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi maraqlı tərəflərə öz xidmətlərini təklif etməyə, siyasi razılaşmalardan konkret fəaliyyətə keçiddə kömək etməyə, etimadın möhkəmləndirilməsi üzrə razılaşdırılmış tədbirlərin hazırlanması və reallaşdırılmasını dəstəkləməyə hazırdır".

Ağsunun icra başçısı ilə bağlı yeni açıqlama

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev hazırda müalicə alır.



Bu barədə Azvision.az -a Ağsunun icra başçısının birinci müavini Füzuli Kərimli deyib. O bildirib ki, V.Tağıyevin ölümü barədə yayılan məlumatlar yalandır.

"Rəhmətə getməyən insanın ölümü haqqında necə yazmaq olar? Yalan xəbər yayımlar barədə ölçü götürüləcək. Hazırda Vahid Tağıyev müalicə alır".

Qeyd edək ki, yerli KİV-lərdə icra başçısı Vahid Tağıyevin koronavirusdan vəfat etməsi ilə bağlı məlumat yayılıb.

44 günlük Vətən Müharibəsi ərafında, eləcə də qələbədən sonrakı dövrdə bəzi dövlətlərin açıq, bəzələrinin isə üstüörtülü şəkildə Azərbaycana qarşı mövqe sərgilədikləri ortaya çıxdı. Xüsusən də Fransanın anti-Azərbaycan mövqeyi diqqəti cəlb etdi. Fransa Senatının son çağırış qətnaməsi isə ümumiyyətlə, qəbul edilməzdir. "Unikal" qəzetinə müsahibə verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə də söhbətə elə bu mövzudan başladıq.

-Əli bəy, hazırda ölkədə müzakirə mövzularından biri olan Fransa Senatının məlum qətnaməsidir. Bu sənədi necə dəyərləndirirsiniz?

-Öncə onu deyim ki, Fransada Senatın demək olar ki, yekdilliklə qəbul elədiyi sənəd Azərbaycan xalqının istənilən vətəndaşının hiddətinə səbəb olmalıdır. Bu, onu göstərir ki, Azərbaycanın xarici siyasəti yanlış olub. Fransaya göstərilən münasibət, ATƏT-in Minsk Qrupunda həmsədrliyə razılıq verilməsi ilə yanaşı, bu günə qədər

nun erməni lobbisinin mövqelərinə söykənmək, iki ildən sonra keçiriləcək seçkilərdə həmin 600 min ermənin səsini sahib çıxmaq istəyindən başqa bir şey deyil. Düzdür, bu 600 min erməni 2 milyona yaxın pul yığa biliblər. Amma yenə də burada simvolik mənanı unutmaq lazım deyil.

Onu da qeyd edim ki, burada açıq-aşkar xristian təəssübkeşliyi var. Bunu nəzərdən qaçıрмаq olmaz. Bunu sivilizasiyaların toqquşması kimi də qiymətləndirmək lazımdır. Fransızlar Qafqazdakı münaqişəyə dini don geyindirməyə çalışırlar. Ona görə də qətnamədəki müddəaların birində erməni dini mədəniyyət nümunələrinin qorunmasına çağırış edilməsidir. Yeri gəlmişkən onu da deyim ki, bu cür çağırışlar Rusiyadan da gəlir.

-Amma deyərsən, əsas faktorlardan biri də Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə yaxınlaşmasıdır. Siz necə düşünürsünüz?

-Fransa global savaşa ciddi rəqibi olan, artıq onu üstələmiş Türkiyəyə qarşı mövqeyini gizlətmir. Bu qətnamə-

sin öz zibilləri ilə məşğul olsun. Fransa dünyada törətdiyi qətlialmlara görə cavab versin, sonra gəlib Azərbaycanla maraqlanar.

-44 günlük müharibə də hücumun ən yaxşı müdafiə olduğunu göstərdi. Bu günə kimi hesab eləyirdik ki, biz müharibəyə başlasaq, dünya bizə qarşı çıxar. Amma ortaya iradə qoyandan sonra fərqli nəticələrin olduğunu, güclə hesablaşıldığını gördük...

-Mənim fikrimi bilmək istəyirsinizsə, ermənilər ümumiyyətlə, Azərbaycan torpaqlarından süpürülüb atılmalıydı. Rədd edilməliydilər ki, bu gün də bu məsələlər qalxmamalıydı. Bu gün Fransa kimi dövlətlərə, sabah səsinə ucaldacaq başqa dövlətlərə şərait yaratdı ki, Dağlıq Qarabağın hüduudlarından danışıqlar, oradakı ermənilərin qorunmasından, maddi dəstəkdən danışıqlar. Burdan rədd olub təmizlənsəydilər, danışmağa mövzu qalmırdı. Mən ona görə birtərəfli qaydada bu sənədin imzalanmasının yanlış olduğunu bildirirəm. Müharibə sona qədər aparıl-

"Artıq miskin obrazdan çıxmağın vaxtıdır"

Əli Əliyev: "Fransa dünyada törətdiyi qətlialmlara görə cavab versin, sonra gəlib Azərbaycanla maraqlanar"

muzeylərin təmiri, digər fəaliyyətlər, Almaniyadan uzaqlaşaraq aparıcı dövlət kimi Avropa Birliyində Fransa ilə əməkdaşlıq təşəbbüsləri zibil yeşiyinə getdi. Məlum olur ki, aparılan siyasət ABŞ-dakı lobbisi siyasətinə bənzər şəkildə iflasa uğrayıb.

İkinci bir tərəfdən, fransızlar orta əsrlərdəki kimi tampliyerlər kimi sanki Azərbaycana qarşı xaç yürüşünə başlayıblar. Bu xaç yürüşü sanki Qüdsün işğalı üçün nəzərdə tutulub. Bu halda, dini də olmasa, Qafqazın mədəni Qüdsü Şuşa şəhəridir. Fransa prezidenti Makron da tampliyerlərin lideri kimi bizə hücumu keçir. Anlamır ki, bu dövrün özünün Səlahəddini var. Bu hücumla, Azərbaycanın üstünə bu şəkildə gəlməklə Fransa heç nəyə nail ola bilməz. Həmin qətnamədə qəbul olunan tövsiyyə xarakterli müddəalar gülüş və hiddətdən başqa heç nə doğurmur. Azərbaycanın 94-cü ilə qədər ermənilər tərəfindən işğal olunmuş rayonları Fransa Senatı tərəfindən Ermənistan ərazisi kimi təqdim olunur. Bu, bilərəkdən edilir, məqsədyönlü edilir və fransızların Qafqaz siyasətinin bariz nümunəsidir.

-Azərbaycan hakimiyyəti Fransa Senatının bu çağırış qətnaməsini əhəmiyyətsiz hesab edir.

-Bəli. İqtidar bunu kağız parçasına, altı il qabaq Fransa Senatının Fələstinlə bağlı çıxardığı qətnaməyə bənzədir. Amma bu sənədi gözdə tutmaq olmaz. Bu sənəd kifayət qədər ciddi sənəddir. Azərbaycan xalqının maraqlarını nəzərə almayan, birtərəfli qaydada erməni təəssübkeşliyinə söykənərək qərarverici orqanda qəbul olunmuş sənəddir. Bu yaxınlarda Makronun özü şəxsən ermənilərə dəstək verilməsi ilə bağlı pulyığma marafonunda iştirak edib. Fransada da ermənilərə maddi dəstək göstərilməsi kampaniyasına şəxsən özü rəhbərlik edib. Ona görə də Makro-



nin hər müddəasında, hər maddəsində prezident Ərdoğanın və Türkiyə Cümhuriyyətinin adı çəkilir. Sanki Azərbaycan-Türkiyə münasibətləri fransızların gözüünə girir. Elə bil bu illər ərzində fransızlar kor olublar ki, bu illər ərzində Ermənistan-Fransa münasibətlərindəki ifrat yaxınlığı gözdə tutulmuşdur. Bütün bu məsələlərlə bağlı müxtəlif nümunələr gətirmək olar. Amma ümumi bir ifadə işlətmək olar ki, bu qətnamə birtərəfli qəbul olunmuş qətnamədir, qətiyyətlə rədd edilməlidir. Azərbaycan hakimiyyəti də müvafiq addımlar atmalıdır.

-Müvafiq addımlar deyəndə nəyi nəzərdə tutursuz?

-Dövlət adından sərt reaksiya verilməlidir. Fransa səfirini çağıraraq o kağızı gözüünə soxmaq lazımdır ki, bu nə qətnamədir, qəbul eləmisiz. Burda rahat oturub min dəne oyundan çıxırlar, orda da ağızlarına gələni yazırlar. Miskin obrazdan çıxmağın vaxtıdır. Ən yaxşı müdafiə hücumdur, hücum eləmək lazımdır. Fransa bizə nə edəcək axı, get-

malı, Xankəndinə bayraq taxılmalı idi. Mənim mövqeyim budur.

-Hakimiyyət nümayəndələri deyir ki, müharibə sona qədər aparılıb, Xankəndinə də bayraq taxılacaq...

-Mən felin gələcək formasına inanmıram. Felin indiki formasına etibar edirəm, görürəm ki, Şuşa azad edilib. Xocavəndin bir hissəsi azad edilib, Hadrut azad edilib və bunlar artıq bizimdir. O yer ki, bizim nəzarətimizdə deyil, o yerdə ki, bizim dövlətin deyil, başqa ölkələrin əsgərləri var, mən bundan narahat olmaya bilmərəm. Bunun gələcəyi necə olacaq, onu Allah bilir. Onu indi sizinlə bir yerdə proqnoz edə bilmərik. Hökumətin də dediyi Quran ayəsi deyil. Hökumət indi ehtimallarını irəli sürür.

-Əli bəy, bu prosesdə müsbət məqamlardan biri də o oldu ki, siyasi qüvvələr arasında milli birlik oldu, hər kəs vahid mövqedən çıxış edə bildi. Bu birlik imkanlarını necə dəyərləndirirsiniz?

-Bu proses göstərdi ki, ümummilli məsələlərdə, vahid mövqe olanda siyasi qüvvələrin bir araya gəlməsi çətin olmur. Deməli, vahid mövqe lazımdır ki, ölkədə siyasi qüvvələr eyni mövqedən çıxış etmək imkanı əldə etsinlər. Bu dəfə baş verənlərdə müxalifətin yetkinliyindən danışmaq olar. Çünki iqtidar öndə idi, müxalifət dəstək verirdi. Mən əminəm ki, ümummilli məsələlər sırasında olan ədalətli dövlət quruculuğu, qanuni dövlət qurulmaq kimi ümummilli məqsədlə vəzifələr icra olunmağa başlayanda müxalifət eyni mövqeyi göstərəcək. Buna əmin olmaq üçün 27 sentyabrda 9 noyabra qədərki zamanı nəzərdən keçirmək lazımdır. Hökumət ancaq öz maraqları çərçivəsində münasibətlər sistemiylə bağlı qərar verəndə təbii ki, pozuqluq, nəticəsizlik olacaq.

Z. Məmmədli

Əbülfəş Qarayevin keçmiş kadrının yarım milyon manatlıq yeyintisi...

Keçmiş nazirin vaxtında baş verən daha bir külli miqdarda mənimməmə ortaya çıxıb



Əbülfəş Qarayev Mədəniyyət Nazirliyində aşkarlanan biabırçı rüşvət və korrupsiya faktlarından sonra vəzifəsini itirsə də, onun kadrları ilə bağlı qalmaqlı yeyinti hallarının aşkarlanması davam edir. Bir neçə gün əvvəl məlum oldu ki, Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Əsgər qızı Rüstəmovaya barəsində cinayət işi başlanılıb.

Bu barədə yayılan məlumatda deyilirdi ki, Rüstəmovaya dövlət əmlakını xüsusilə külli miqdarda mənimməmədə təqsisləndirilib.

İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb.

Dəymiş zərər isə yarım milyon manatdan çoxdur.

Bununla da M. Rüstəmovaya barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimməmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Onun barəsində başlanan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

"Unikal"ın araşdırması nəticəsində məlum olub ki, Mehriban Rüstəmovaya nə az, nə çox, düz 19 ildir həmin məktəbə rəhbərlik edirmiş. Yəni həmin posta 2001-ci ildə, sabiq Mədəniyyət naziri Polad Bülbüloğlu

nun zamanında gətirilib. Şuşada dünyaya gələn məktəb direktoru bundan əvvəl isə tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib.

Sabiq nazir Əbülfəş Qarayev yarım milyon manatlıq mənimməmədə günahlandırılan Rüstəmovanın fəaliyyətindən kifayət qədər razı imiş ki, 2012-ci ildə ona "Əməkdar müəllim" fəxri adının verilməsinə nail olub.

Araşdırmamız nəticəsində o da aydınlaşıb ki, hələ bir müddət əvvəl H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əməkhaqlarını mənimməməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmasına, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək külli miqdarda pul vəsaitini mənimməməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə qərarına əsasən M.Rüstəmovanın xidməti otağında, ona məxsus, Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarixi və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd "notebook" və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərək mənimməməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapıb.


İlkin sübutlara, həmçinin, M.Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılışmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qismində isə özü tərəfindən mənimməməsinə əsaslı şübhələr müəyyən edilib. Görünür, Ə.Qarayevin keçmiş kadri ilə bağlı yarım milyon manatlıq mənimməmə ilə bağlı məhkəmə də ələ yuxarıda bəhs olunan qanunsuz əməllərin nəticəsidir.

O da maraqlıdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin uşaq musiqi və incəsənət məktəblərinin tədris portalında - music.mctgov.az saytında M.Rüstəmovaya hələ də Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru kimi göstərilir.

Buradan isə iki nəticə çıxarmaq mümkündür: ya yarım milyon manatlıq yeyinti faktına baxmayaraq, o, hələ də öz vəzifəsində qalır, ya da sözügedən portal idarəçiləri diqqətsiz və qeyri-operativ davranıblar.

Beləliklə, Əbülfəş Qarayev nazir postundan gedib, lakin onun Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyi dövrlə bağlı mənimməmə, korrupsiya cinayətləri üzə çıxmaqda davam edir. Bu mənada kim bilir, bizi qarşıda hansı yeni "sürprizlər" gözləyir...

Orxan Həsəni



"Azad olunmuş ərazilərdə dövlət sərhədi təcili müəyyənləşməlidir" – İşçi Qrupunun üzvü

"Azərbaycan və Ermənistan arasında yeni sərhəd hələ müəyyən olunmayıb. Sərhədin tam müəyyənləşdirilməsi üçün dövlətlər arasında razılışma olmalıdır. Belə bir razılışma olmadıqda ermənilərin sərhədi bir metr də belə olsa, dəyişmək ehtimalı və istəyi hər zaman ola bilər".

Bu sözləri Ermənistan və Azərbaycan arasında sərhədin bərpa olunması haqqında danışıqdan Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun üzvü Əvəz Həsənov Modern.az-a açıqlamasında deyib: "Azərbaycan tez bir zamanda nəzarətə götürüldüyü sərhəd bölgəsinin ərazisini müəyyən etməlidir. Sərhədi pozmağa ermənilər onsuz da cəhd edəcəklər. Görsələr ki, boş ərazidir, Azərbaycan hələ sərhəddi bağlamayıb, pozmağa cəhd edəcəklər. Buna görə də dövlətimiz bu məsələni tələsdirməlidir. Əgər sərhəd pozuntusu olacaqsa, bunun qarşısını bizim əsgərlərimiz, sərhədcilərimiz almaldır. Danışılmalıdır ki, ermənilər bu xülyaya düşməsinlər. Bizim məqsədimiz odur ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərlə münasibətləri normallaşdırmaq. Onları Azərbaycanda yaşayışa inandırmaq, ram edə bilək".

Ə.Həsənov qeyd edib ki, sərhəddə rus sülhməramlıları olmasına baxmayaraq, ermənilər bizim sərhəddədir və yeni nəzarətimiz altındadırlar: "Biz ermənilərə sərhəddə, keçid məntəqəsində də nəzarəti gücləndirə bilərik, onlar artıq pozuntu edə bilməyəcəklər. Ermənistan özü bizə müharibə elan edə bilər, amma bu vəziyyətdə çox da inandırıcı görünmür. Bu vəziyyətdə artıq Qarabağ olmayacaq. İndiki zamanda ermənilərin belə bir addım atması real görünmür. Gələcəkdə bəlkə də nə vaxtsa belə bir addım ata bilərlər, ancaq indi mümkünsüzdür".

Qeyd edək ki, Ermənistan Kəlbəcər rayonunda artıq belə bir tənqibətə əl atıb. İşğalçılar Kəlbəcəri tərk edərkən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya edilməsindən istifadə edərək, Zod qızıl yatağı ərazisindən öndə böyük darvaza yerləşdiriblər. Düşmənin məqsədi azərbaycanlı hərbiçilərin Zod qızıl yatağı ərazisinə daxil olmasını engəlləmək və o yeri özünüküləşdirmək olub. Bu, dövlət sərhədinin Kəlbəcərdən keçən hissəsinin təxminən 1,5 km irəli çəkilməsi demək idi.

Ancaq Azərbaycan hərbiçiləri Zod yatağına gedən yolda qoyulmuş darvazanı açaraq, köhnə dövlət sərhədinə doğru irəliləyib. Əsgərlərimiz ermənilərdən bizə məxsus ərazini - Zod yatağını boşaltmağı tələb ediblər. Burada isə mübahisə düşüb. Hazırda mübahisə Rusiya sülhməramlılarının iştirakı ilə araşdırılıb.

Şamil Ayrım: "Fransa Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb"

Fransa Senatının Qarabağla bağlı qəbul etdiyi qətnamə tək cə bəynəlxalq hüquqa qarşı təhdid deyil, eyni zamanda, bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi uzun illər ədalətsiz mövqedə olduğuna dair ciddi şübhələr ortaya çıxarır. Başqa sözlə, Senatın üzvləri bu qərarla bütün dünyaya göstərdilər ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb. Onlar bütün bu həqiqətləri öz fəaliyyətləri ilə nümayiş etdirdilər. Bu qərarı ədalətsiz hesab edir və kəskin şəkildə qınayırdı.

Bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.

Azərbaycanın 44 günlük savaşa şanlı Zəfər qazandığını diqqətə çatdıran millət



vəkili deyib: "Bu müharibənin real nəticəsi Qafqaz bölgəsinə sülh, sabitlik və inkişaf vəd edir. Prosesin bu məcrada inkişafı dünyanın bütün sülhsevər qüvvələri tərə-

findən dəstəklənməlidir. Çünki müzəffər Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları ilə BMT-nin Azərbaycanın müstəqilliyinin tanınması və ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı qətnamələrinin, eləcə də bu istiqamətdə digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərini yerinə yetirib. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi dəfələrlə münacişinin həllinə tərəfdar olduğuna və buna sөy göstərdiyinə dair bəyanat verib. Fransa Prezidenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. İndi haqlı bir sual yaranır: "Ortadakı ziddiyyətin məqsədi nədir". Deməli, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb və münacişinin beynəlxalq hüququn tələb etdiyi şəkildə həllinə maraqlı göstərməyib".

Ceyhun Bayramov italyalı həmkarı ilə telefonla danışdı



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə Unikal.org-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Fransa XİN Senatın Qarabağla bağlı qərarını dəstəkləmədi

Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

Bu barədə Unikal.org Fransa XİN-nin bəyanatına istinadən xəbər verir.

"Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Səsvermə öncəsi aparılan müzakirələr zamanı Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan hökumətin bu mövzuda tutduğu mövqeyi xatırladı. Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağ Respublikası"nı tanımır"-deyə, bəyanatda qeyd olunub.

Tahir Rzayev: "Azərbaycanda dinlərə böyük hörmət var"

"Azərbaycan xalqı tarixən dinlərə və millətlərə hörmət ruhunda tərbiyə alıb. Müasir dövrdə bu, daha aydın görünür və ölkəmizdə yaşayan hər bir kəs istədiyi dinə etiqad etməkdə azaddır. İnsanlar dininə, dilinə, irqinə görə fərqləndirilmir və Azərbaycan vətəndaşı olan insanlar bütün konstitusion hüquqlara malikdirlər". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.



Tahir Rzayev bildirib ki, İslami dəyərlərə hörmət və ehtiramla yanaşan xalqımız başqa dillərə mənsub olan, ancaq ölkəmizin vətəndaşı kimi uğurlarımızın, qələbələrimizin təmin olunmasında zəhmət sərf edən hər bir insanı dəyərləndirir və onu özünün dostu, qardaşı hesab edir. Məhz buna görə də Azərbaycanca müxtəlif dinlərə mənsub olan insanlar bir ailənin üzvü kimi yekdil, bərabər və yumruq kimi birlirlər.

Komitə sədrinin sözlərinə görə, ikinci Qarabağ müharibəsində bu birlik, həmrəylik öz sözünü dedi, ölkə vətəndaşlığını daşıyan ruslar, yəhudilər, gürcülər, ləzgilər, talışlar, mesxeti türkləri və başqaları döyüşlərdə ön sırada getdilər, vətən üçün canlarını qurban verməyə belə hazır olduqlarını nümayiş etdirdilər: "Əlbəttə ki, dünyanın bir çox ölkələri xalqımızın birliyinə, ölkəmizin tolrantlığına həsəd aparırlar və bu bizdə qürur doğurur. Azərbaycan dövləti dini ibadətqahların, müqəddəs ocaqların, abidələrin qorunub bərpa edilməsində də nümunə göstərir və bu məsələ insanların inancına hörmət daim diqqət mərkəzindədir. Ancaq çox təəssüflər olsun ki, dövlətimizi istəməyən bəzi qüvvələr, ölkələr dindən də ölkəmizə təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Bu günlərdə azərbaycanlıların işğaldan azad olunmuş ərazilərdə dini abidələri məhv edəcəkləri barədə əsassız uydurmalar yayılır ki, bununla bağlı əldə heç bir fakt yoxdur və deyilənlər həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də bu məsələyə bir neçə dəfə öz münasibətini bildirib və qeyd edib ki, dini abidələrlə bağlı narahatçılığa heç bir əsas yoxdur. Dövlətimiz neinki Azərbaycan ərazilərindəki dini abidələri, eləcə də bu bir faktdır ki, son illərdə bəzi ölkələrdə olan dini abidələri də bərpa edib. Bu, humanist bir addım olmaqla həm də dinlərə və millətlərə verilən qətiyyətin göstəricisidir".

Bir zamanlar adı mətbuat səhifələrindən düşməyən, son vaxtlar isə xeyli dərcədə unudulmuş "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun adı bir ay öncə yenidən gündəmə gəlib. Bu dəfə də tanınmış biznesmenlə bağlı iddialar qalmaqal xarakteri daşıyır və heç də ürəkaçan deyil.

Belə ki, ötən ay yayılan xəbərə görə, Əmanətlərin Sığortalanması Fondu Hafiz Məmmədovdan 2 milyon 285 min manat pul tələb edir. İş adamı isə bu pulu ödəməkdən boyun qaçırır.

Bildirildiyinə görə, Fond iddia edir ki, vaxtilə "Bank of Azerbaijan"dan Hafiz Məmmədovun şirkəti olan "Crystal Clean" MMC-yə illik 12 faiz olmaqla, 2 il yarım müddətinə 1 milyon 320 min manat kredit verilib. Həmin puldan 1 manat da ödənilməyib. İndi tələb olunan məbləğin bir hissəsi əsas borc, qalanı da faiz və cərimədir.

"Bank of Azerbaijan" özü də Məmmədovlar ailəsinə məxsus olub. Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarıyla lisenziyası ləğv olunan bu bankın səhmdarları Hafiz Məmmədovun övladları Kənan və Sənan Məmmədovlar, həmçinin qardaşı Mübariz Məmmədov idi.

Bankın fəaliyyəti dayandırıldıqdan sonra ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu tanındı, əmanətlərin ödənilməsi, kreditlərin toplanmasıyla bu qurum məşğul olmağa başladı.

Fondu nüməyəndəsi deyib ki, vəsaitin ödənilməsi üçün dəfələrlə qarşı tərəfə xəbərdarlıq edilsə də, nəticə verməyib. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalıblar.

Amma məhkəmə iddianı təmin etməyib. Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Fond isə bununla razılaşmır və iddia edir ki, bankın elektron sistemində bu borc barədə informasiya var: "Kredit müqaviləsi və digər sənədlərin təqdim olunmamasının səbəbi isə budur ki, bank ləğv prosesindədir, ofislərin yeri dəyişib. O sənədlər hazırda əlimizdə yoxdur. Məhkəmə də bizə həmin sübutları əldə etmək üçün kifayət qədər vaxt verməliydi. Mərkəzi Bankın Reestr Xidmətinə sorğu göndərilirdi."

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

"Hafka" ətrafında böyük müəmma...

İş adamının başı üstündə yenidən "qara buludlar" dolaşır?



Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Oktyabrın 8-də çıxarılan qərarla yazılıb ki, Əmanətlərin Sığortalanması Fondu şirkətə 1 milyon 320 min manat kredit verildiyini təsdiqləyən sübutu ortaya qoya bilməyib.

Qəzetimizin ötən sayında sabiq vergilər naziri Fazil Məmmədova məxsus şirkətin - 2010-cu ildə dövlət qeydiyyatına alınan və son illərə kimi Azərbaycanın ən böyük holdinqlərindən biri sayılan "Synergy Group"un və bu holdinqə daxil olan şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları barədə bəhs etmişdik. Və belə bir sual ünvanlamışdıq: keçmiş "vergi şefi" nə məxsus holdinqin özü belə vergilərini vaxtılı-vaxtında ödəmədiyi halda, Fazil Məmmədov vəzifədə ikən hansı məntiqlə başqalarından vergilərini zamanında ödəməyi, nümunəvi vergi ödəyicisi olmağı tələb edirmiş?

daşınmaz əmlakın idarə edilməsi ilə fəaliyyət göstərən "Royal İsteyt" MMC idi.

Məmmədovun ailəsinə məxsus "Garant Holding" qrupuna daxil olan bu MMC ilə yanaşı "Transqeyt" nəqliyyat şirkəti və "Bakı" futbol klubu da vergilərini ödəmirdi...

Belə nümunələrin sayını artırmadan mətləb üstünə gə-

Məmur şirkətlərinin inanılmaz vergi borcları...

Artıq bu mövzunu Azərbaycanın gündəmindən biryolluq çıxarmaq zamanı gəlib



Əlbəttə, bu sual lakonikdir və xüsusi cavaba ehtiyacı yoxdur. Daha doğrusu, cavab elə sualın özündə gizlidir.

Həmin yazının üzərinə qayıtmaq səbəbimiz başqadır: "Unikal"ın apdığı kiçik bir araşdırma zamanı Azərbaycanda məmurlara məxsus şirkətlərin vergi borclarının olmasının adı hal aldığı göstərir. Bir neçə nümunə. Bu ilin yayında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC -nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən yayılan məlumatda bildirilirdi ki, adıçəkilən ASC-nin 980 min 418 manat vergi borcu var.

Qeyd edək ki, "Akkord"un sabiq Baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilirdi.

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ailəsinə məxsus şirkətlərin isə bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) olduğu aydınlaşmışdı. Belə ki, "Kaspi Liseyi" Ümumtəhsil Məktəbi MMC-nin 182. 055,86, eləcə də "Araz

Teleradio" MMC-nin 17 459,54 və "Kaspi Global" MMC-nin 8 562,63, bundan başqa "Beynəlxalq Mətbuat Mərkəzi" MMC-nin də 1 337,40 manat borcu olduğu açıqlanmışdı.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu vaxtlarda isə əsasən "Gilan" adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları olduğu üzə çıxmışdı. Bildirilirdi ki, "Gilan" adı ilə fəaliyyət göstərən 11 şirkətin dövlət büdcəsinə ümumilikdə 407 min 783 manat 38 qəpik borcu olduğu açıqlanmışdı. Qeyd edilmişdi ki, ən böyük borc "Gilan-Beton" MMC-yə məxsusdur: 305 min 125 manat 4 qəpik.

Ziya Məmmədov nəqliyyat naziri olarkən onun da holdinqinin vergi borcu olduğu ortaya çıxmışdı. Belə ki, həmin vaxt Vergilər Nazirliyi vergi borcu olanların siyahısını yeniləmiş, nəticədə siyahıya bir neçə məşhur, o cümlədən oliqarx ailələrinə məxsus şirkət daxil olmuşdu.

Onlardan biri də həmin vaxt "nəqliyyat şefi" olan Ziya Məmmədovun nəzarətindəki

lək: kifayət qədər geniş imkanlara malik məmur-oliqarx şirkətlərinin vergi borclarının olmasının heç bir məntiqi izahı yoxdur. Bu böyük ehtimalla həmin şirkətlərin arxalarındakı "güçə" güvənmələrindən və qanun qarşısındakı məsuliyyətlərini ikinci plana keçirmələrindən irəli gəlir. Halbuki ilk növbədə məhz bu şirkətlərin nümunə göstərmələri gərəkdir.

Digər tərəfdən, son illərdə ölkədə geniş çaplı islahatlar həyata keçirilib və bu şəffaflığın güclənməsinə gətirib çıxarıb. İnanmaq ki, biz gələcəkdə nəinki məmur-oliqarx şirkətlərinin vergi borclarından bəhs edəcəyik, ümumiyyətlə, vəzifə sahiblərinin mövcud qanunvericiliyin tələblərini açıq-aşkar şəkildə pozaraq bizneslə məşğul olması, şirkətlər qurub holdinqlər yaratmasının da şahidi olmayacağıq.

Əks halda bir həqiqət dənilməzdir: məmurlar bizneslə məşğul olduqları müddətdə nə korrupsiyanın kökünü kəsmək mümkündür, nə də onların vergiləri ödəməkdən bu və ya digər şəkildə yayınmasının...

Toğrul Əliyev

Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair tədbirlər planı qəbul edildi

Noyabrın 26-da gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun iclası keçirilib.

GİN-dən Unikal.org-a verilən məlumata görə, onlayn formatda keçirilmiş iclası giriş nitqi ilə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin müavini Yelena Drujinina açıblar. Nazir müavirləri Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildiriblər. Məruzəçilər hər iki ölkə gənclərinin diplomatik, humanitar, elm, mədəniyyət və digər sahələrdə ünsiyyət və əməkdaşlığının ölkələrarası münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladılar. Daha sonra Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti haqqında təqdimatlar edilib.

Geniş müzakirlərdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi arasında Gənclərlə iş sahəsində 2021-ci il üzrə əməkdaşlığa dair Tədbirlər planı qəbul edildi. Tədbirlər planı Azərbaycan-Rusiya gənclər forumunun keçirilməsini, gənclər və tələbə mübadiləsi, könüllülük hərəkatı sahəsində əməkdaşlıq, elmi və yaradıcılıq layihələrində iştirak kimi məsələləri əhatə edib.

Qeyd edək ki, işçi qrupunun tərkibi 9 dekabr 2019-cu il tarixdə Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasının Protokoluna əsasən formalaşdırılıb.

Aygün

AQTA sahibkarlara çağırış etdi

Hazırda ölkədə koronavirusa (COVID-19) yoluxmada artan statistika müşahidə edilir. Əfsuslar olsun ki, bu dövr ərzində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı bir sıra sahibkarların qaydalara əməl etməməsi faktları aşkar olunmuş, müvafiq inzibati cərimələr tətbiq edilmişdir.

AQTA-dan "Unikal"a bildirilib ki, agentlik monitorinq qruplarının sayını və tədbirlərinin intensivliyini artırmaqla yanaşı, əlavə sərtləşdirilmiş nəzarət tədbirləri həyata keçirir.

Monitorinqlər ictimai iaşə obyektlərində karantin dövründə müştəri qəbulu, eləcə də qida məhsullarının ticarəti və ictimai-iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərində koronavirusun profilaktikasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul

2020-ci il tarixli 237 və 1 may 2020-ci il tarixli 160 nömrəli qərarları ilə təsdiq edilmiş metodiki göstərişlərə əsasən aparılır.

Agentliyin internet sahifəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xüsusi bölmə yaradılmış, sahibkarlar və istehlakçılar üçün bütün lazımı məlumatlar orada ictimailəşdirilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 237 sayılı Qərarına edilmiş dəyişikliklərə əsasən, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, müvafiq məsul şəxs təyin etməlidirlər. Bu Qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalər Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədən şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, interaktiv məlumat mübadiləsinin təmin olunması üçün həmin məsul şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim olunmalıdır.

Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatından keçmiş sahibkarların şəxsi kabinetləri vasitəsilə ictimai iaşə müəssisələri üzrə məsul şəxslər haqqında lazımı məlumatların təqdim edilməsi üçün müvafiq bildirişlər sahibkarlara göndərilmişdir. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış sahibkarlar "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7.3 bəndinə uyğun olaraq, öz obyektlərinin qeydiyyatına alınmasını və qanunun tələblərinin yerinə yetirilməsini təmin etməlidir.

Nəzərə almaq lazımdır ki, qeydiyyatsız fəaliyyət göstərmək qanuna ziddir və monitorinqlər zamanı belə müəssisələr aşkar edilərsə, fəaliyyətlərinin qanuna müvafiq olaraq məhdudlaşdırılması məsələsinə baxılacaqdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır.

Famil

Ermanın vurduğu ziyan necə hesablanacaq? - AÇIQLAMA

Vüqar Bayramov: "Mərkəzi Bank məzənnə siyasətinə yenidən baxıb dəyişikliklər etməlidir"



"Ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edirlər. Əslində, onlar öz evlərini deyil, 28 il önce işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırır. O evlərdə 1993-cü ilədək azərbaycanlılar yaşayırdılar. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər".

Unikal.org xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir.

"Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbi və ödənilməsindən gedir. Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş və Ermənistan tərəfindən varvarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir. Belə hərbi cinayətlərə görə təzminatın hesablanması necə həyata keçirilir? Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastrukturaya dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsul (ÜDM) kumulativ ziyan infrastrukturaya və əmlakla vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda, Ümumi Daxili Məhsul dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq", - deyə deputat qeyd edib.

Gülayə Mecid

"Qarabağda vəziyyət sabitləşməkdə davam edir" - Zaxarova

Dağlıq Qarabağda vəziyyət sabitləşməkdə davam edir.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Marya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, həftə ərzində Qarabağda vəziyyət sabitləşməyə doğru davam edib, atəşkəs pozuntuları, həmçinin Rusiya sülhməramlı kontingentinə qarşı təxribatlar qeyd alınmayıb.

Zaxarovanın sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatının icrası ciddi insident olmadan davam edir.

Həmçinin XİN rəsmisi vurğulayıb ki, qeyd edilən müsbət meyillər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin təsdiqlədiyi və hazırda tərəflər tərəfindən praktiki olaraq həyata keçirilən xəttin düzgünlüyünün sübutudur.

"Şəhid ailələri və qazilərə diqqət göstərilir" - Musa Qasımlı

"Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında şəhid ailələri və qazilərə xüsusi diqqət göstərilir".

Bu fikirləri Unikal.org-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib. Milli Məclisin deputatı qeyd edib ki, şəhid və qazi ailələrinə qayğı dövlətin sosial siyasətində başlıca yerlərdən birini tutur:

"Bu diqqət konkret olaraq şəhid ailələri üçün evlərin tikilməsində, mənzillərin verilməsində, övladlarının təhsil haqqından azad edilərək bu vəsaitin dövlət büdcəsi hesabına ödənilməsində, qazilərimizin müalicə xərclərinin dövlət tərəfindən ödənilməsində və bir çox başqa məsələlərdə öz əksini tapır. Bir daha təsdiq olunur ki, dövlətimizin sosial siyasətində başlıca yerlərdən birini şəhid ailələri və onların övladlarına, qazilərimizə xüsusi qayğı tutur. Şəhid övladlarının təhsilin bütün pillələrində təhsil haqqından azad edilib bu vəsaitin dövlət büdcəsi hesabına ödənilməsi xüsusi qayğının göstəricisidir".

Əsabil Qasımov dedikdə yada keçmiş binzəsmen-deputat gəlir. Millət vəkili mandatı əlindən çıxsa da, Əsabil müəllimin biznesmenliyi yerində qalır. Üstəlik, onun iş adamlığı ətrafında qalmaqlar da öz yerindədir.

Sabiq deputatın biznesi ətrafında indiyədək yetərincə skandala, hay-küyə şahid olmuşuq. Lakin yeni qalmağalın motivi bu dəfə daha həssasdır, milli maraqlar baxımından xüsusi önəm daşıyır.

Məsələdən həli olmayan oxuculara qısaca xatırladaq ki, Xankəndində yaşayan ermənilərə Rusiya tərəfindən göndərilən humanitar yardım-

məqam ondan ibarətdir ki, Əsabil Qasımovun Milli Məclisin üzvü olduğu dövrlərdə belə, dəfələrlə onun şirkətinin istehsalı olan un və un məhsullarının Ermənistanda satışda olması haqda xəbərlər, fotofaktlar yayılıb. Hətta o vaxtlar belə iddialar səsləndirilirdi ki, "Karmen" sözündəki ilk hərfi, yəni "K"-ni çıxarıqda "Armen" sözü alınır və bu heç də təsadüfi deyil.

Bunu da vurğulamaq gərəkdir ki, sabiq deputatın 2010-cu ildən Qazaxıstanda "Carkulskiy Elavator" taxıl kombinatı fəaliyyət göstərir. "Carkulskiy Elavator" Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin

Qasımov bu qalmağalı xəbər yayıldıqdan sonra niyə susqunluq nümayiş etdirir, ortaya atılan iddialara cavab vermək, yalanlama gərəyi hiss eləmir? Axı el arasında susmağın razılıq əlaməti olduğu barədə müdrük fikir dolaşır...

Hələ uzaq 2010-cu ildə Əsabil Qasımov İTV-də seçkiqabağı təbliğat-təşviqat çıxışı zamanı un istehsalı ilə məşğul olmasına toxunmuşdu. Aydın olmuşdu ki, o, şərikləri ilə birgə Gürcüstanda da un istehsalı ilə məşğul olur. Lakin o, qonşu ölkədə istehsal olunan unun hansı ad altında satışa çıxarıldığını demədi. "Bunun səbəbi isə sadədir. Qasımovun şərikləri ilə

Əsabil Qasımovun ağır ittiham qarşısında müəmmalı susqunluğu...

Keçmiş deputatın biznesi ətrafında növbəti qalmağal qopub – "Karmen"-in "Armen"-lə əlaqəsi varmı?



la bağlı yayılan fotolarda qalaqlanmış un kisələrinin üzərində aydın şəkildə "Karmen" sözü oxunur.

"Karmen" ticarət markası keçmiş deputata məxsus "Karat" MMC-yə məxsusdur və onun çoxsaylı dəyirmanlarında istehsal olunan un və un məhsulları bu adla satışa çıxarılır. Rusiya Müdafiə Nazirliyinin yardımıla bağlı yaydığı fotolardan birində görünür ki, Əsabil Qasımovun şirkətinin istehsal etdiyi "Karmen" unu ermənilərin istifadəsindədir. Həmin unların kisələrlə Rusiya tərəfindən humanitar yardım olaraq Xankəndinə aparıldığı və ya ermənilərin digər mənbədən əldə etdikləri barədə suallar yaranıb. Bu sualları aktuallaşdırın vacib

Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6 min ton təşkil edir.

Yerli mətbuatın yazdıqlarından aydın olur ki, "Carkulskiy Elavator"un əsas səhmdarları eks-deputata məxsus "Karat", "Karmen", "Aveta" və "Gəncə Dəyirman" məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov və 10-a yaxın qohumu var.

Bu səbəbdən də istisna edilmir ki, Xankəndindəki "Karmen" unları ruslar tərəfindən elə həmin kombinatdanca alınıb da aparılıb bilirdi.

Lakin belədirsə, Əsabil

birgə orada istehsal etdiyi un "Armen" adı ilə Ermənistan bazarına çıxarılır. Azərbaycanda bu holding unun adının əvvəlinə bir "K" hərfi əlavə etməklə alverini edir" - həmin vaxt Azərbaycan mediası yazmışdı.

Lakin iş adamı sanki ortada belə iddia yoxmuş kimi davranmış və susmuşdu.

Sabiq deputatın bu cür sükutu 2015-ci ildə "Karmen"-in adı ilə bağlı növbəti dəfə "Armen" iddiası ortaya atılarkən də müşahidə olunmuşdu. O vaxt da Əsabil müəllim yetərincə ciddi ictimai ajiotaja və kəskin mübahisələrə səbəb olan mövzu ətrafında tam səsizlik nümayiş etdirmişdi. Maraqlıdır, niyə? Axı ən azı öz biznesinin ticari etibarını baxımından keçmiş millət vəkili deyilənlərə, yazılanlara münasibət bildirə bilərdi. Biz hələ mövzunun ictimai maraqlar və milli mənafə baxımından həssaslığını demirik. Əgər Əsabil müəllim üçün belə bir önəmli iddia heç bir mənə və əhəmiyyət daşırmırsa, buna yalnız təəccüblənmək olar.

Sabiq deputat heç olmasa çıxıb deyə bilməzmi ki, "biznesim Azərbaycana əsas taxıl ixracatçıları olan Rusiyanın, Qazaxıstanın, Ukraynanın taxıl zəmilərinə qədər uzanır, eger bu ölkələrdən kimsə mənim istehsal etdiyim məhsulu alıb Xankəndindəki ermənilərə çatdırırsa, bunda nə günahım var?"

Əlbəttə, deyə bilər.

Lakin demir.

Ona görə də kifayət qədər maraqlı, düşündürücü sual yaranır: demir, öz işidir, lakin görəsən niyə demir axı?!

Elvin Rüstəmov

Səhiyyə Nazirliyinin baş infeksiyoz Təyيار Eyvazov Azərbaycanada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyəti qiymətləndirib. "Unikal" həmin müsahibəni təqdim edir:

- Mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda bütün dünyada yeni koronavirus adlı kabus dolanır. Bu infeksiya milyonlarla insanın xəstələnməsinə, milyon yarımada insanın isə həyatına bəis olmuşdur. Bir çox ölkələrdə vəziyyət acınacaqlıdır. Pandemiya ölkəmizdən də yan keçməmişdir. Tə-

həll edək. Belə global məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyələrdən biri də insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bunlardan təsirli vasitə icad olunmayıb. Hamiləlikla riayət edək birlikdə güclü olaq! Koronavirusa qalib gələk! Ətrafa çıxışımızı elə planlaşdıraraq ki, virusun potensial gəzdiricisi ilə lazımsız təmasda olmaıaq. Ərzaq bazarlığımızı həftəlik edək, yaxınlarımız və doğmalarımızla açıq məkanlarda görüşək. İctimai nəqliyyatda ağzımızı və burnumuzu örtək. Əhalinin kütləvi toplaşdığı yerlərə lüzumsuz getməyək,

etməlidir. İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır.

- Bəzi şəxslər tanışlardan əldə etdikləri reseptlər vasitəsilə evdə özünümüalicə ilə məşğul olur. Bu təhlükəli-dirmi?

- Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Yadda saxlayın ki, yalnız həkim-mütəxəssis xəstəliyin ağırlığını düzgün qiymətləndirərək adekvat müalicə yazsa bilər və lazım gəldikdə xəstəxanaya vaxtında göndərmə barədə düzgün qərar verə bilər.

"Antibiotik və hormonal dərmanlardan istifadə vəziyyəti lap pisləşdirir" - Baş infeksiyoz



əssüflə qeyd etmək istəyirəm ki, son vaxtlarda aparılan kompleks eksepidemik tədbirlərə baxmayaraq yoluxma halları sürətlə artaraq yüksək həddə çatmışdır. Bu hal insanların sağlamlıq durumuna mənfi təsir göstərməklə yanaşı səhiyyə sisteminin normal fəaliyyəti üçün çox böyük çətinliklər yaradır. Bu artım bir tərəfdən mövsümi faktorlarla bağlı olsa da, digər tərəfdən bizlərin bu təhlükəyə nə cür münasibət bəsləməyimizdən, tövsiyə olunan karantin qaydalarına necə əməl etməyimizdən çox asılıdır.

- Bəs özümüzü necə qoruyaq?

- Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Gəlin bu sadə, lakin effektiv qaydalara əməl etməklə özümüzü, yaxınlarımızı qoruyaq, problemlə birgə mübarizə aparaq. Buna öz nizam-intizamımız ilə nail olaq. Yalnız kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi

kampaniya ilə toplaşmayaq. Havaların artıq soyuq keçməsi ilə əlaqədar bağlı məkanlarda daha çox olsa da otaqların tez-tez havalandırılmasını yaddan çıxarmayaq.

- Vətəndaşlar koronavirusla digər respirator virus infeksiyalarını necə ayırd etməlidir və ilk simptomları hiss etdikdə hansı addımları atmalıdır?

- Hazırda kəskin respirator virus infeksiyalarının da mövsümü artımı müşahidə olunur. Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən xəstəliyin başlanğıcında rast gəlinən əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir. Ona görə də özündə hərərətin yüksəlməsi, ümumi zəiflik, əzkinlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər olan şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət

Əks halda çox ağır, hətta ölümcül fəsadlarla üzleşə bilərik. Ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətin və bəzi hallarda effektiv ola bilər. Evdə müalicə olunan yüngül xəstələrə effektivliyi sübut olunmamış müxtəlif preparatların, antibiotik və hormonal dərmanların istifadəsi qəti qadağandır. Bu vasitələrdən düzgün istifadə olunmadığı hallarda nəinki xeyir vermir, əksinə xəstəyə zərər vuraraq vəziyyəti bir qədər də pisləşdirir. Özünümüalicə xəstəliyin gedişini təhrif edərək ağırlaşmaların gec aşkar olunmasına şərait yaradır. Bu hallarda gecikmiş hospitalizasiyanın nəticəsi faciəvi ola bilər.

Bir daha təkidlə tövsiyə edirik qaydalara əməl etməklə özünüzü və doğmalarınızı qoruyun, həyatınızı lazımsız riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin.

Azad edilmiş ərazilərin aqrar potensialı - Bol məhsuldarlıq olacaq

İşğaldan azad olunmuş ərazilərimizin aqrar potensialını dəyərləndirən zaman işğaldan əvvəl o bölgələrin kənd təsərrüfatı ənənələri nəzərə alınmalıdır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi. V.Hüseynov ayrıca ayrı rayonların əkinçilik ənənələri ilə bağlı aşağıdakıları qeyd edib: "80-ci illərin əkin strukturuna baxsaq, Füzuli və Cəbrayıl rayonlarında kənd təsərrüfatına yararlı torpaqların təxminən 50 faizdən çoxunu əkin sahələri təşkil edib. Bu rayonların kənd təsərrüfatında həmişə taxılçılıq, üzümçülük və baramaçılıq ənənəvi sahələr sayılıb. Bu sahələrin ümumi əkin strukturunda payı 90 faizdən çoxdur. Ona görə hər iki rayonda taxılçılıq və üzümçülüyn inkişafı üçün böyük potensial olduğunu söyləyə bilərik.

Ağdam rayonunda isə 80-ci illərin sonlarında taxılçılıq və üzümçülüklə yanaşı, pambıqçılıq da geniş inkişaf etmişdi. Laçın və Kəlbəcər rayonlarının təbii iqlim şəraiti heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu rayonlarımız hələ sovetlər dövründən heyvandarlıq üzrə ixtisaslaşmış, 80-ci illərdə hər iki rayonda kənd təsərrüfatına yararlı torpaq sahələrinin 90 faizdən çoxunu örüş-otlaq və biçənək sahələri təşkil edib. Bu baxımdan həmin rayonlarda heyvandarlığın inkişafı daha məqsəduyğun sayılır".

Nazirlik rəsmisinin sözlərinə görə, işğaldan azad olunmuş rayonlarda kənd təsərrüfatının gələcək inkişaf potensialını dəyərləndirən zaman bu ərazilərdə iqlim xüsusiyyətlərinə uyğun yem bitkilərinin, tərəvəz, bostan, meyvə-giləmeyvə, kartof, tütün əkinlərinin aparılması da həyata keçirilməlidir: "Digər məsələlərlə yanaşı, iki obyektiv amil o bölgələrimizdə əkin sahələrində məhsuldarlıq üçün zəmin yaradır: işğaldan azad olunmuş bölgələrimizin torpaq münbitliyinin yüksək olması və ərazinin su qaynaqları ilə zənginliyi. Hər iki amil bol məhsuldarlığa zəmin yaradır".

Koronavirusdan sağalan Rəşad Mahmudov təcrübəsini bölüşdü

Bir müddət əvvəl koronavirusa yoluxan millət vəkili Rəşad Mahmudov müalicə alaraq sağalıb.

"Unikal" xəbər verir ki, bu barədə feysbuk hesabında paylaşım edən, ixtisasca həkim olan deputat insanlara öz tövsiyələrini verib: "Allahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə "COVID-19" müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür:

1. Kontrol edilməyən qorxu və stres;
2. Oksigen saturasiyası 90 faizin altına düşmədən, sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi;

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması.

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaq. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm". R.Mahmudov həmçinin əlavə edib ki, ağciyər tutulması ilə evdə sadəcə doğru dərman qəbulu (ağızdan antiviral tabletka, vitamin C və parasetamol) və yataq istirahəti ilə müalicə olunub.

Rəsmi Moskva Maya Sandunu ittiham etdi

"Moldovanın yeni Prezidenti Maya Sandunun Dnestryanıdan Rusiya qoşunlarının operativ qrupunu çıxartmaq niyyətində olması sülh yolu ilə nizamlanma səylərini pozmağa istiqamətlənib".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirdi: "Biz bu bəyana-ta Dnestryanı probleminin sülh yolu ilə nizamlanması səylərini pozmaq məqsədi kimi baxırıq" deyən Zaxarova qeyd edib ki, "Sülhməramlı əməliyyatın mandatı orada iştirak müddətimizi münafiqənin həlli ilə bağlı siyasi razılaşma əldə olunana qədər dəqiq göstərir". "Hələ buna çox var", - deyərək vurğulayıb. Eyni zamanda, diplomat Dnestryanı bölgədə sülhməramlıların olması sayəsində 25 ildir sabitliyin qorunub saxlanıldığını və qan tökülmədiyini qeyd edib. Zaxarova bildirdi ki, rus hərbiçilərinin varlığı hərbi əmlak anbarlarını qorumaq zərurəti ilə də izah olunur. O, bu mövzuda ajiotaj yaratmağı yersiz cəhd olaraq dəyərləndirib: "ATƏT-in Nazirlər Şurasının 2002-ci ildə Portudakı sənədlərində göstərilən kimi müvafiq şərtlər nəzərə alınaraq bu istiqamətdə praktik addımlardan danışmaq mümkün olacaq. Xatırladım ki, 2003-cü ilə qədər bu cür şərtlər mövcud olduğu müddətdə sursat və hərbi texnika olan 42 dəmir yolu qatarları çıxarılıb".

Qapalı və açıq məkanlarda maska reydi keçirildi



Oğuzda qapalı və açıq ictimai məkanlarda, sərnəşindəşimə ilə məşğul olan nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən, karantin rejiminin tələblərinə biganə yanaşan şəxslərə qarşı reydlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, reyddə bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Polis əməkdaşları və təndəşlərə özlərinin və digərlərinin sağlamlığı üçün mütləq şəkildə tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyini bildirdilər. Karantin rejiminin qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

"Qarabağın məşhur müəllimləri" - Famil Mehdi

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Famil Mehdi.



Unikal.org xəbər verir ki, o, 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.

Fəal pedaqoji işlə məşğul olan Famil Mehdi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olub, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyib. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələrini üçün dərslərin müəlliflərindən biridir.

Şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunallardan gəlirdi.

Famil Mehdi şeirlərini tərcüməyi-halı kimi qələmə verirdi. "Şeirlərim mənim inamımdır, mübarizəmdir, məğrurluğumdur, hünerimdir, canıyananlığımdır, həm də qorxaqlığımdır, zəifliyimdür, arxasızlığımdır, kimsəsizliyimdür" söyləyirdi. Hər zaman iradəli olmağı tövsiyə edən Famil Mehdi fikrincə, insan prinsiplilik göstərsə, özündə cəsarət tapsa, hətta ölümə də qalib gələ bilər.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

Dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, 4 dekabr 2020-ci il tarixdən etibarən "Belavia" aviakompaniyası Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik, eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfəi nəticədə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaqdır.

"Senatın qəbul etdiyi qətnamə ilə itirən Fransa özü olacaq" - Səfir

Fransa Senatının "Dağlıq Qarabağ respublikası"nın tanınmasına dair qətnamə təklifi"nin səsə qoyulması ilə bağlı dinləmələr keçirilib. Senatda Azərbaycanın və Ermənistanın Fransadakı səfirləri ayrı-ayrılıqda dinlənilib.

Dinləmələr Senatın xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının rəhbəri Kristian Kambunun sədrliyi ilə keçirilib.

Çıxışında R.Mustafayev müharibə müddətində Fransada siyasi və mətbuat sahəsində saxta və səhv məlumatların verilməsindən təəssüfləndiyini bildirib. O, Senatda qətnamə təklifi hazırlananda birtərəfli məlumatla kifayətlənməyin düzgün olmadığını, mətbuatın qərəzli məlumatlar dərc etdiyini bildirib. Hətta mətbuatda cavab hüququndan istifadəyə imkan verilmədiyini qeyd edib.

Səfir Senata təqdim edilmiş qətnamə təklifinin bəzi məqamlarına toxunub, göstərilən məlumatların səhv olduğunu bildirib. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni xatırladı, həmin qətnamələrin Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Azərbaycan torpaqları olduğunu və bu torpaqların erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini tanıdığını bildirib. O, həmçinin qətnamələrin erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz bu torpaqlardan çıxmasını tələb etdiyini diqqətə çatdırıb.

Diplomat Azərbaycan tərəfdən heç vaxt "muzdlu" döyüşçülərin olmadığını, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, ölkəmizin 100 minlik ordusunun olduğunu qeyd edib. O əlavə edib ki, muzdlularla bağlı iddia edənlər sübut göstərməli, əks təqdirdə Azərbaycan xalqından üzr



istəməlidirlər. Fransa tərəfi də bu iddianı etsə də heç bir sübut göstərə bilmədi. Ancaq Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrində muzdluların olmasını faktlarla sübut edib. Onların kimliyini, mobil nömrələrini, mənşə ölkələrini əks etdirən siyahı hazırlanıb.

Səfir Azərbaycanın çoxmədəniyyətli, çoxkonfessiyalı bir ölkə olduğunu vurğulayaraq, işğaldan əvvəl Qarabağda çoxsaylı etnik qrupların nümayəndələrinin yaşadığını diqqətə çatdırıb. Ancaq işğaldan sonra ermənilər bölgədə etnik təmizləmə aparıb və həmin vaxtdan bu bölgədə yalnız ermənilər yaşayıb.

Diplomat müharibə zamanı Ermənistanın hücumları nəticəsində mülki azərbaycanlı əhalinin həlak olduğunu da qeyd edib. Bildirib Ermənistan Azərbaycanın Qarabağdan uzaqda yerləşən şəhərlərində yaşayış məhəllələrini hədəfə alıb. Gəncə, Tərtər, Bərdə şəhərlərini hədəfə alan Ermənistanın qadağan olunmuş silahlardan istifadə edib. Bu silahlardan istifadə Ermənistan rəhbərliyinin mülki əhalini məqsəddi şəkildə hədəfə aldığı təsdiqləyir.

Azərbaycan isə yalnız hərbi obyektləri hədəfə alırdı.

Səfir bildirib ki, Fransa qərəzli mövqeyi ilə Azərbaycanda ona olan etibarını itirib.

Diplomat Ermənistanın Azərbaycana qarşı tərxiyyətli addımları barədə ətraflı məlumat verib, onun münafişinin sülh yolu ilə həllində heç vaxt maraqlı olmadığını vurğulayıb.

Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı suala cavabında səfir deyib ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib.

Müharibə cinayətləri ilə bağlı bildirilib ki, Azərbaycan bu cinayətlərin təhqiq edilməsində daha çox maraqlıdır. Ermənilər işğal etdikləri ərazilərdə bütün dini abidələri, məscidləri dağıdıblar, tövləyə çeviriblər. Ermənistan tərəfindən bölgədə erməniləşdirmə siyasəti aparılıb.

Səfir deyib ki, Senatda qəbul edilən qətnamə ilə Azərbaycan heç nə itirməyəcək, itirən Fransa özü olacaq. Belə bir addımı atmaq ölənin regionun inkişafına, tərəqqisinə, sabitliyinə töhfə vermək lazımdır.

DYP-dən sürücülərə xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi sürücülərə texniki baxışla bağlı müraciət edib.

"Unikal"a daxil olan məlumata görə, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumatı almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirməlidirlər.

Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədarək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıkları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texni-



ki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sızılığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Bakı şəhər DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin

köməyi ilə aşkarlanır və bu xəyata yol vermiş şəxslər İnzibati Xətalər Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar. Barəsində inzibati protokol tərtib edilmiş sürücü 20 gün müddətində texniki baxışdan keçməzsə, yenidən inzibati qaydada məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, texniki baxış şöbələri həftənin şənbə və bazar günləri də fəaliyyət göstərir.

"Unikal" qəzeti Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin APA-yə müsahibəsini təqdim.

- Son həftələrdə koronavirusa yoluxma sayı artır. Ölkədə ümumi vəziyyət haqqında nə deyə bilərsiniz?

- Ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət yaxşı deyil. Viruslu xəstələrin sayının daha da artacağı gözlənilir. Demək olar ki, artıq hər evdə koronavirusa yoluxmuş xəstə var. Hər gün yoluxan xəstələrin 10 faizinin ağırlaşdığını nəzərə alsaq, gələn həftədən gün ərzində 40-50 nəfərin ölməsi halı adılacaq. Hesab edirəm ki, vəziyyətin nə qədər belə davam edəcəyini infeksiyalar de-

cavabı neqativ idi. Ümumilikdə, 45 gün xəstəxana şəraitində müalicə almışam. EKMO cihazına bağlanmışdım, həmçinin süni tənəffüs aparatına qoşulmuşdum. Təxminən 12 gün koma vəziyyətində qalmışam, demək olar ki, ortalama 1 ay ərzində baş verənləri xatırlamıram. Komadan ayılından sonrakı dönmə izah etmək bir az çətin, çünki bütün baş verənləri anlamaq çətin prosesdir.

- Hazırda koronaviruslu xəstələrlə işləyirsinizmi?

- Xeyr. Sentyabrın 29-dan etibarən yaralılarla işləyirik.

- Son həftələrdə koronavirusa yoluxmanın bu qədər artmasının əsas səbəbi nədir?

Xəstəxanadan çıxanda isə artıq ağciyərlərimin 80% düzəlmişdi, bəzi problemlər qalmışdı. Son KT müayinəsini noyabrın 11-də edirdim və indi ağciyərlərim tamamilə yaxşıdır.

- Yeni, koronavirusa yoluxmuş, xəstəliyi ağır keçirən şəxslərin ağciyəri tam sağala bilərmi?

- Bu, fərqlidir. Bu o demək deyil ki, bütün xəstələr tamamilə sağala bilər. Çünki ciyəri fibroza qədər gedən, ağırlaşan xəstələr olur ki, onların sağalması çətinləşir. Hazırda belə xəstələr çoxdur, onlar cihaza bağlı yaşayırlar.

- Buna səbəb həmin şəxslərin yanaşı xəstəliklərinin olmasıdır?

- Bu, bilinmir. Virus haqqında heç nə bilmirik. Əslində, biz deyirik ki, maska ta-



Texniki baxışla bağlı sürücülərə xəbərdarlıq

Dövlət Yol Polisi avtomobili texniki baxış müddəti keçən sürücülərə xəbərdarlıq edib.

Baş İdarədən "Unikal"a verilən məlumata görə, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış Bakı, Sumqayıt və Abşeron rayonu sakinləri avtomobillərini texniki baxışdan keçirmək üçün sakinləri aşağıdakı məntəqələrə üz tuta bilərlər:

"Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-ımtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Səderək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıkları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-ımtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər".

Nəqliyyat vasitəsinin texniki sazılığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xəyata yol verməmiş şəxslər İnzibati Xətalər Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

Sabah küçəyə çıxmayın - Bakı sakinlərinin nəzərinə

Son günlərdə Covid-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.



Paytaxtın kommunal strukturlarından Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmaq xahiş olunur.

"Hər evdə koronavirusdan ölüm ola bilər" - Həkimdən həyəcan təbili



qıqlaşdırəcək. Gözlənilir ki, gələn həftədən etibarən xəstələrin sayı daha da artacaq. Təəssüf ki, artıq xəstəxanalarda yer məhdudluğu yaranıb. Xəstəliyin bu qədər geniş yayılmasına baxmayaraq, hələ də bu virusa inanmayanlar var. Əvvəl "hər evdə koronavirusa yoluxan xəstə olacaq" deyər iddia edirdikse, indi artıq deyə bilərik ki, hər evdə ölüm ola bilər. Peyvənd tapılana qədər, maska, məsafə və təmizliyə riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Bütün bunlara əməl etsək, müəyyən qədər qarşısını ala bilərik. Vacib olmadığı halda, çölə çıxmamaq və kontaktda olmamaq lazımdır.

- Bir müddət əvvəl Siz də virusa yoluxmuşdunuz. Xəstəliyi çox ağır keçirdiniz. Sizde ilk simptomlar nələr idi?

- Koronavirusa yoluxduğum zaman xəstəliyin ilkin əlamətləri, adətən, hər kəsə müşahidə edilən boğaz ağrısı, əzələ ağrısı idi. Daha sonra boğulma, tənəffüs çatışmazlığı şəklində davam etdi. Testin informativliyi az olduğu üçün şikayətim olan kimi Kompüter Tomografiyası (KT) yoxlanışından keçdim. Dərhal müalicəyə başlasaq da, sürətli şəkildə pisləşmə gətirdi.

- Neçə gün xəstəxanada müalicə olundunuz və testin cavabı neçə gün sonra neqativ çıxdı?

- Mən xəstəxanadan çıxmamışdan 15 gün əvvəl artıq koronavirus testimin

- İki həftə əvvəl - sərtləşdirilmiş karentin rejiminə qədər, demək olar ki, heç kəs maskadan istifadə etmədi. Hər halda bu da son 1-2 həftədə yoluxma sayının bu qədər artmasına səbəb olub. Əslində, yoluxmanı artıran səbəblərdən biri də qələbə münasibətilə hər kəsin küçələrə axışmağı, görüşməsi, daha sıx ünsiyyət qurması oldu. Mühəribənin başladığı ilk günlərdə də mən "Facebook" səhifəmdə COVID-19-la bağlı özümüzü qorumaq məqsədilə bir post paylaşmışdım və qeyd etmişdim ki, yoluxmanın artması gözlənilir. Nəticəsi budur ki, gün ərzində 13 min test edilir və 3-4 min yoluxma faktı qeydə alınır. Bu hələ yalnız testlərin nəticələridir. Nəzərə alsaq ki, testlərin informativliyi 70%-dir, deməli bu say bir az da çoxdur.

- İnsanlar testlərin informativliyinin aşağı olduğunu nəzərə alaraq KT etdirirlər. Xəstəliyi yüngül simptomla keçirən şəxslərin KT yoxlanışından keçməsinə ehtiyac var?

- Simptomuz və ya yüngül simptomlu xəstələrin KT olunmasına ehtiyac yoxdur. Ancaq özünü təcrid etmək üçün test yoxlanışından keçməsi məqsədəuyğundur. Şikayət yoxdursa, KT-yə ehtiyac yoxdur.

- Siz koronavirusa yoluxanda KT yoxlanışında ağciyərin vəziyyəti necə idi?

- Mən yeni yoluxanda KT cavabında ağciyərin 99 faizi pnevmoniya göstərdi.

xin, amma maska taxanda yoluxma olub-olmaması məlum deyil. Maska taxılarsa da, xəstəliyə yoluxan insanlar var. Maskanın yoluxmaya təsiri varmı, bilmirik. Dəqiq deyil.

- Xəstəliyin gedişatı barədə nə düşünürsünüz? Nə qədər davam edə bilər?

- Bu virus mövsümlə olacaq, yeni yaz və payız aylarında orqanizm müqaviməti düşür, fəsil dəyişikliyi olur. Həmin vaxt xəstəliyə yoluxma sayı artacaq. Hazırda kimin COVID, kimin qripə yoluxduğunun bilinməməsi də problemdir. Ona görə peyvənd olması vacibdir. Bununla biz həkimlərin də işi azalır. Şikayətlər gəlir. Məsələn, kimsə qrip peyvəndi olduğu halda xəstələnsə, biləcəyik ki, bu, COVID-dir.

- Hazırda reanimasiyada olan xəstələrin sayı çoxdurmu və reanimasiya xəstələrindəki əsas problemlər nələrdir?

- Reanimasiyada olan xəstələr yaydakından daha çoxdur. Reanimasiyaya yerləşdirilən xəstələrin 99 faizində tənəffüs çatışmazlığı olur. Reanimasiyada olanlarda əsas problemi tənəffüs çatışmazlığının dərinləşməsidir.

- Virus yoluxanların neçə faizi xəstəliyi ağır keçirir?

- 80 faiz insan bu xəstəliyi ayaqüstə keçirir. 10 faizində simptomlu olur, qalan 5-10 faizində ağırlaşma olur. Bizdə problem odur ki, əksər xəstələrə antibiotik yazırlar. Artıq pasiyent xəstəxanaya gələndə bizim edəcəyimiz bir şey qalmır. İmmun sistemi zəifləmiş xəstəyə antibiotik verib, immun sistemini daha da çökdürürlər. Xəstə gəlir, amma ediləcək bir şey qalmır. Xəstəyə deksametazon yazmaq elə-belə şey deyil. Hazırda simptomu olana da, olmayana da hər şey edirlər. Şikayəti, temperaturu olmadığı halda, fərq qoymadan, virusun bakterial və ya viral olma səbəbini tapmadan antibiotikə başlamaq düzgün deyil. Antibiotikin göstərişi olmadan verirlər. Bu da vəziyyəti daha da pisləşdirir. İnsanlar simptomlar hiss etdikdə ilk olaraq sahə həkiminə müraciət etməlidirlər. Bu zaman onlar sahə həkiminin müşahidəsində olurlar. Ondən sonra xəstəyə müalicəyə yazılır. Hər kəsi xəstəxanaya gətirməyin də bir adı yoxdur. Evdə o qədər antibiotik qəbul edirlər ki, mikroba gəlib, xəstəxanadakıları da yoluxdururlar.



Bayrağa hörmətsizlik edən tələbə BDU-dan qovuldu

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlandı.

"Unikal" xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, həmin tələbə universitetdən xaric edilib: "BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozmuşdur. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub.

Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dağalandığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etmişdir.

Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə "Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur".

Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yol-verilməzdir və məsuliyyətə səbəb olur.

Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.

Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılmış, etdiyi hərəkətlər haqqında məlumat verilib.

Həmçinin qeyd edək ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib.

Qızları Allahverdi Bağirovun məzarını ziyarət etdilər

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağirovun hərbi qızları atalarının işğaldan azad edilən, Ağdamda yerləşən məzarını ziyarət ediblər.

"Unikal" xəbər verir ki, A.Bağirovun hər iki qızı Dövlət Sərhəd Xidmətinin zabitləridir.

DSX-nın Tibb xidməti kapitanı Aynur Bağirova deyib ki, atası Allahverdi Bağirovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtidir: "Atamın həmişə mənə arzuları peşəyə yiyələnərək bu gün fəxrli Dövlət Sərhəd Xidmətinin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdamda gələcəklə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq".

A.Bağirovun digər qızı, polkovnik-leytenant Zümrüd Bağirova bildirib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə 6 yaşında ziyarət etdiyi atasının məzarı önündədir: "Qürurverici hisdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm".

Qeyd edək ki, Allahverdi Bağirov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağirov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağirovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmamışdı.

Dünya İqtisadi Forumu avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatını yeniləyib. Hesabata görə, Azərbaycan bu baxımdan MDB məkanında ən yüksək nəticə göstərərək lider olub.

Belə ki, Azərbaycan 141 ölkə arasında isə 27-ci yerdə qərarlaşıb. Bu xəbər yayıldıqdan sonra ilk yada düşən heç şübhəsiz ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədovdur. Sadəcə səbəbdən: uzun illər ölkədə yol çəkilişinə o nəzarət edib. Həmin müddətdə isə mətbuatda və ictimaiyyət arasında davamlı şəkildə müzakirə obyektinə çevrilən bir mövzu

ciddi yoxlamalara başlanılıb! "Yoxlamalar zamanı yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyəti üzrə xərclənib-xərclənməməsi araşdırılır. Bildirilir ki, yoxlamalara çoxsaylı mütəxəssislər də cəlb olunub" - bu barədə KİV-də yer alan xəbərlərdə deyilir və əlavə olunurdu: "İlkin nəticə odur ki, Bakı dairəvi yolunun çəkilişi zamanı yeyintilərə yol verilib!"

Təəccüblüdülmü? Qətiyyətlə Ziya Məmmədovun dövründə yol çəkilişlərinin hansı standartlara uyğun reallaşmışdı ki, Bakı Dairəvi Yolu da həmin tələblərə cavab versin.

Tam əminliklə demək mümkündür ki, sabiq "nəqliyyat şefi" hələ də öz vəzifəsində qalsaydı, belə bir uğurlu göstərici haqqında danışmaq əsla və əsla mümkün olmayacaqdı.

Odur ki, Ziya müəllimin işsiz qalmasına sevinmək lazımdır.

Təəssüf doğuran bircə odur ki, uzun illər ərzində ölkədə yol çəkilişinə milyardlarla manat xərcləndi; bu milyardlarla manatın önəmli qisminin korrupsiya predmetinə çevrildiyinə şübhə yoxdur. Elə sabiq nazirin qısa vaxtda ölkənin ən varlı şəxslərindən birinə çevrilməsi, nəhəng "biznes imperiyası" ya-

Ziya Məmmədovun "yol korrupsiyası"nı ifşa edən hesabat...


Dünya İqtisadi Forumu bizə sabiq nazirlə bağlı hansı incə məqamları xatırlatdı?

vardı: çəkilən yolların keyfiyyəti!

Əslində müzakirə edilməli heç nə yoxdu, çünki realıq göz önündə idi: gah çəkilişi hələ tamamlanmamış yolun dağıldığı xəbəri gəlirdi, gah da yenidən istifadəyə verilmiş yolun çökdüyü məlum olurdu. Gəlin yaddaşımızı qısaca təzələyək. 2009-cu ildə hörmətli Ziya müəllim Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra - 2012-ci ildə yol sıradan çıxmağa başladı. İstismara verilməsindən cəmi 9 il sonra, 2018-ci ildə isə Bakı-Quba-Rusiya yolu tamamilə sıradan çıxmışdı. İş o yerə çatmışdı ki, beton yolun dağılmış hissələri asfaltla əvəzlənməyə, bəzi yerlərdə isə asfalt yamaqlarla yararsız hala düşmüş yol təmir edilməyə başlanmışdı.

Səbəb sadəcə idi: Bakı-Quba-Rusiya yolu tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınmamışdı, üstəlik, yol təsərrüfatının əsaslarına söykənmədiyi haqda faktlar ortaya çıxmışdı. Həmin yolun tikintisini ilkin dövrdə alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri işdən uzaqlaşdırdı. Bunu da belə əsaslandırdılar ki, həmin işləri yerli mütəxəssislər də görə bilərlər. Beləcə, yolu tikib təhvil verdilər. O yolla bağlı göstərdikləri zəmanət müddəti də özünü doğrultmadı. Yuxarıda da vurğuladığımız kimi, təhvil verildəndən 3-4 il sonra yol eroziyaya uğradı, dağıldı. Alman mütəxəssislərin uzaqlaşdırılmasının səbəbi isə aydın idi: onlar yolun çəkilişindəki korrupsiyaya mane ola bilərdilər...

Yaxud: 2015-ci ildə məlumat yayıldı ki, Bakı dairəvi yolunda



Üstəlik, o vaxt yol çəkilişləri zamanı korrupsiya, yeyinti halları adı hal idi.

Bütün bunlar isə sonda onunla nəticələndi ki, hətta bir ara Azərbaycanın adı ən bahalı, ancaq ən keyfiyyətsiz yolların çəkildiyi ölkə kimi hallanmağa başladı.

Günlərin bir günü Ziya müəllim vəzifəsindən uzaqlaşdırıldı; daha doğrusu, uzun illər rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv edildi və beləcə, ölkədə yolların çəkilişində yeni dövr start götürdü. Sonuc göz qabağındadır: Dünya İqtisadi Forumu avtomobil yollarının vəziyyəti ilə bağlı hesabatında Azərbaycanı bu baxımdan MDB məkanında ən yüksək nəticəyə layiq bilib, 141 ölkə arasında 27-ci yerdə qərarlaşdırıb.

ratması da məhz bunun məntiqi sonluğudur. Lakin heyf ki, Z.Məmmədov vəzifəsindən kənarlaşdırılrsa da, bəhs olunan yeyintilərə, mənimsəmələrə görə hüquqi məsuliyyətə cəlb edilmədi.

Bu gün Dünya İqtisadi Forumu Azərbaycan yollarının keyfiyyətini yüksək qiymətləndirirsə, buradan iki nəticə hasil olur: birinci, deməli, bizdə də müasir standartlara cavab verən yolların çəkilməsi mümkündür, yetər ki, bu işə cavabdeh olanlar işlərinə məsuliyyətli yanaşsınlar və təyinatı üzrə xərclərdən yayınmasınlar; ikinci və ən əsası - bir daha sübut olunur ki, korrupsiyanı minimuma endirdikdə əla nəticəni qısa vaxtda da əldə etmək mümkündür.

Orxan Həsəni

Məlum olduğu kimi, Fransa Senatının "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamənin qəbul edilməsi ilə bağlı təşəbbüsü ciddi müzakirə mövzusunda çevrilib. Rəsmi Bakı narahatlığını ifadə etmək üçün lazımı addımlar atıb.

Belə ki, Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Unikal.org-a verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası Səfirə təqdim edilib. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb. Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Bundan əlavə, Milli Məclis də Fransa Senatının hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıraraq tövsiyə xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda ölkə parlamenti tərəfindən aşağıdakı məsələlərlə bağlı Azərbaycan hökumətinə çağırış edilib. Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin, Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın, İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün.

Bu barədə "Unikal"a açıqlama verən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa İkinci Qarabağ müharibəsi başlayan dan bəri neytral mövqə nümayiş etdirmək əvəzinə, işğalçı Ermənistanın maraqlarından çıxış edir və əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Onun fikrincə, bu işə birbaşa həmsədr ölkə kimi qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasının bariz nümunəsidir. Bununla da, Fransa bir daha işğalçılığa və separatizmə dəstək verir. Anar Məmmədov onu da bildirib ki, bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü" adlı qətnamə birbaşa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Fransa Senatında qəbul edilən qətnamə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4



Türkiyəyə Azərbaycandan zərbə vurmaq istəyir. Ona görə də bizə olan haqsızlığa və hücumu qarşı birgə müqaviməti davam etdirməliyik".

Politoloq onu da qeyd edib ki, Fransa ermənipərəst mövqeyini dövlət siyasətinə çevirib. O xatırladı ki, Bir neçə gün əvvəl prezident Makron Azərbaycanın suveren ölkə olduğunu qeyd etməklə, müraciət edilməyi halda ölkəsinin hadisələrə aktiv müdaxilə edə bilməyəcəyini demişdi: "Belə görünür ki, Makron Fransanın regiona girməsi üçün zəmin hazırlayır. Bundan sonra üzdeyənraq rejimin "dövəti" ilə Fransa regiona daha fəal müdaxilə imkanı qazanacaq. Hətta Fransa hərbi qüvvələrinin də bölgəyə göndərilməsi istisna olunmur. Paşinyanın sülh sazişinin imzalanmasını yubarması da, ehtimal ki, bununla bağ-

Azərbaycana qarşı təzyiqlər Cənubi Qafqazda sabitliyi təhdid edir



Anar Məmmədov:
"Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar"

qətnamənin heçə sayılmasıdır. Çünki bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs verib və bu artıq Senatın öz-özünü inkar mənası verir.

Millət vəkili sözlərinə görə, baş verən hadisələr fonunda bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senatda təzyiq və təsirinin nəticəsidir: "Yenə də Fransadakı erməni lobbisi bütün söylərini Dağlıq Qarabağdakı məğlubiyyəti ermənilərin xeyrinə təqdim etməyə səfərbər edərək, hər cür vasitələrə əl atır, erməni lobbisinin təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Görünür, Fransada belə təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışır, başqa sözlə Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm



Mütəllim Rəhimli:
"Bu təşəbbüs beynəlxalq hüquq, demokratiya prinsiplərindən deyil, məğlubiyyət və qisasçılıq hissindən qaynaqlanıb"

edə bilmirlər. Həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir. Lakin əfsuslar olsun ki, son zamanlar Fransa-Türkiyə "cəbhəsi"ndə yaşanan gərginliklər Fransanın Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi qərarlarında da bariz şəkildə hiss olunur. Bunlara baxmayaraq, Fransa Senatı tərəfindən belə qərəzli mövqeyin ortaya qoyulması qəbul edilməzdir və bu gün separatizmə açıq dəstəyini davam etdirənlər ilk növbədə dönüb öz tarixlərinə nəzər salıb, Azərbaycanda görmək istədiklərini öz ölkələrində tətbiq etməlidirlər".

Ədalət Partiyasının sədr müavini, Mütəllim Rəhimli işə bildirib ki, Fransa Senatında 306 nəfərdən 305-nin qondarma Dağlıq Qarabağ rejimini tanıması barədə qərarı beynəlxalq hüquq, demokratiya prinsiplərindən deyil, ciddi narahatlıq, məğlubiyyət və qisasçılıq hissindən qaynaqlanıb. Onun sözlərinə görə, Afrikadakı müstəmləkə siyasətinin davam

etdirilməsinin qarşısı alınan, təxminən 2 ay əvvəl Ağ dənizdə gəriyə çəkilməyə məcbur edilən Fransa indi Türkiyədən əvəz çıxmaq istəyir: "Həm də Fransa beynəlxalq konfliktlərin idarə olunmasında öz mövqeyini Rusiyanın xeyrinə itirməkdə davam edir. Buna görə də, guya vəziyyəti öz xeyrinə dəyişmək üçün separatizmi müdafiə etmək kimi səhv bir yol tutur. ATƏT-in Minsk Qrupundakı ədalətsiz mövqeyi ilə Qafqazda nüfuzunu itirən Fransa son şansını da birtərəfli qərarı ilə əldən vermiş oldu. Bütün bunlara rəğmən Fransa-Türkiyə münasibətlərinin gərginliyi regiona təsirsiz ötürməyəcək. Üstəlik, Avropanın bəzi ölkələrinin də Fransanın bu qərarına qoşulacağı barədə informasiyalar alırıq. Fransa

lıdır. O, regiona əlavə güclər cəlb etməklə məsələni mürəkkəbləşdirmək və öz xeyrinə dəyişmək niyyətindədir. Fransa Senatının ardınca Avropanın bəzi ölkələri də belə qərar qəbul edəcək ki, bu da Cənubi Qafqazda sabitliyi təhdid edəcək. Ona görə də Azərbaycan indi konkret və sərt addımlar atmalıdır. Bu ölkə ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, onunla bütün siyasi, iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır. Fransanın ölkəmizdəki səfirliyinin qarşısında siyasi və ictimai qurumların, xalqın etiraz aksiyaları keçirməsinə mane olunmamalıdır".

Z.Məmmədli

Deputatlar işğaldan azad olunmuş ərazilərə niyə getməyib?

27 sentyabr-10 noyabr aralığında Şanlı Ordumuz 30 ildir işğaldan azad edilən ərazilərə, qəsəbə, şəhəri düşməndən azad etdi. Hər kəs o torpaqlara gedəcəyi günün həsrətindədir.

Modern.az saytının əməkdaşı işğaldan azad edilmiş rayonların parlament təmsilçilərindən hazırkı şəraitdə öz torpaqlarına gedib-gətmədiyini öyrənməyə çalışıb.

Ağdam şəhərinin deputatı Bəxtiyar Əliyev hələ ki gözləyir: "Bütün Ağdam ermənilər tərəfindən dağıdılıb, tanınmaz hala salınıb. Ağdama böyük qayıdış olacaq. Bununla bağlı ciddi işlər görülməlidir. Bütün ağdamlılar ora qayıtmaq həsrəti ilə yaşayırlar. İnşallah, minlərlə təmizləmədən sonra oranı gedib ziyarət etmək mümkün olacaq. Biz ilk növbədə insanlarımızı və onların təhlükəsizliyini düşünərək səbr etməliyik. Ağdam minalardan təmizlənərək, təhlükəsizlik təmin olunandan sonra gedib oranı ziyarət edəcəm".

Ağdamın kənd ərazisinin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadiqov: "İnşallah, yollar açıldıqdan, tövsiyə olunan sonra təbii ki, gedəcəm. İndiki halda getmək çox təhlükəlidir. Çünki erməni digələri çıxarkən oranı minalayıblar. Hərbi komendatura ora köçüb, fəaliyyətə başlayandan sonra bizim də ora getməyimiz gerçəkləşəcək".

Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədov: "Mən hələ ki Cəbrayıl şəkillərdən, videolardan baxıram. Cəbrayıl rayonunda təmizləmə işləri getdiyi üçün səfər etmək çətindir. Əlbəttə ki, getməyi planlaşdırıram. Lakin ermənilər çıxdığı vaxt ərazini minaladığı üçün ora getmək təhlükəlidir. Fərsətdən istifadə edərək, xalqa demək istəyirəm ki, səbr etsinlər. Təmizləmə prosesi başa çatandan sonra hər kəs getmək üçün şərait yaradılacaq".

Hərbi vəziyyət atəşkəs dövründə da Paşinyanın işinə yarayır

BAŞ NAZİRİN PARTİYASI "YENİ MÜHARİBƏ
TƏHLÜKƏSİ"NDƏN DƏM VURUR

Ermənistan parlamenti müxalifət partiyalarının sentyabrın 27-dən tətbiq olunan hərbi vəziyyətin ləğvi təklifini rədd edib. Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılarsa da, hakim "Mənim addımım" bloku "yeni müharibə təhlükəsi"nin olduğunu iddia edir. Bununla birlikdə, "Kommersant"-ın İrəvanda həmsöhbətləri belə bir qərarın əsl səbəbinin tamamilə fərqli olduğuna əmindir - etiraz mitinglərini dağıtmaq üçün qanuni əsaslara sahib olmaqdan ötrü səlahiyyətlilərin hərbi vəziyyətə ehtiyacı var.

Erməni müxalifəti Cümə axşamı günü hərbi vəziyyətin ləğvinə nail ola bilməyib. Bu nəticə, baş nazir Nikol Paşinyanın reytinginin aşağı düşməsinə baxmayaraq, onun "Mənim addımım" blokunun liderə sadiq qaldığını göstərir. Hərbi vəziyyətin ləğvinə yalnız 36 deputat səs verib, 56-sı əleyhinə çıxıb, daha 2 nəfər bitərəf qalıb.

Ermənistan parlamentində 132 yer var ki, bunlardan 88-inin sahibi hakim blokun deputatlarıdır.

"Çiçəklənən Ermənistan" və "Maarifçi Ermənistan" partiyaları Dağlıq Qarabağda müharibənin başlaması ilə sentyabrın 27-dən tətbiq olunan rejimin ləğv edilməsinin tərəfdarı idilər. Eyni zamanda, onların təmsilçiləri bunun Nikol Paşinyanın devrilməsinə doğru atılan ilk addım olduğunu da gizlətməyiblər. Doğrudur, Paşinyanı yalnız "Mənim addımım" blokunun tamamilə nəzarətində olan parlament vasitəsilə vəzifəsindən azad etmək olar.

Üstəlik, hərbi vəziyyətin ləğvi məsələsinə nəzərdən keçirmək üçün müxalifətin parlament iclasını çağırması belə son dərəcə çətin idi: o, parlamentdə boşluq tapmaq məcburiyyətində qalıb ki, bu da məsələni gündəmə gətirməyə imkan verməyib.

"Hakim elitanın və Nikol Paşinyanın hərbi vəziyyəti ləğv etməkdən imtinası bir məqsədi güdür: hərbi vəziyyət məhdudiyətləri ilə xalqın narazılığının qarşısını almaq və hakimiyyətdə qalma müddətini uzatmaq". Bunu "Kommersant"-a "Çiçəklənən Ermənistan" parlament fraksiyasının katibi Arman Abovyan bildirib. "Ölkəyə rəhbərlik edə-edə biabırçı məğlubiyyətdən sonra indi hakim elitanın getməsi dövlət təhlükəsizliyi məsələsidir. Nikol Paşinyan iqtidardan getməlidir".

Politoloq Hrant Mikaelyan müxalifətin baxışı ilə razıdır. "Paşinyan müxalifətçiləri qanuni şəkildə həbs etmək və hakimiyyəti qorumaq naminə mitingləri dağıtmaq üçün hərbi vəziyyəti qüvvədə saxlayır".

Xatırladaq ki, Nikol Paşinyanın istefası üçün mitinglər noyabrın 10-da, Ermənistan baş naziri, Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılışma imzalandıqda başlayıb. Bu sənədə görə, döyüşlər zamanı əldə olunan bütün ərazilər Azərbaycana qalır və Ağdam, Laçın, Kəlbəcər bölgələri dekabrın 1-dək boşaldılmalıdır.

Söz düşmüşkən, hakim blok silahlı toqquşmaların yenidən başlaya biləcəyini qəbul edir. "Mənim addımım" blokundan olan millət vəkili Mikael Zolyan "Kommersant"-a bildirib: "Üç liderin imzaladığı atəşkəs bəyannaməsi geniş miqyaslı müharibəyə son qoysa da, münafişə bölgəsindəki vəziyyət hələ də böyük ölçüdə qeyri-sabitdir. Bir çox məsələnin hələ həll edilməli olduğu bir mühtidə vaxtaşırı müxtəlif hadisələr baş verir, münafişə bölgəsində tərxiatlar mümkündür. Bundan əlavə, cihadçı muzdlular, göründüyü kimi, hələ də bölgədə qalırlar, vaxtaşırı olaraq Azərbaycan və Türkiyədən militarist bəyanatlar eşidilir. Bu şərtlərdə hərbi vəziyyətin ləğvi çətin ki, sabitlik və təhlükəsizliyə kömək edər".

Həm İrəvanda, həm də Bakıda "tərxiat" adlandırılan biləcək hadisə Cümə axşamı Ermənistan və Kəlbəcər bölgəsi sərhədində yerləşən Söyüdlü (Sotk) qızıl yatağında baş verib. Son vaxtlara qədər bezi yataqlar "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") ərazisində yerləşirdi və indi Azərbaycan bunlara iddia edir. "Armyanskaya vendetta" "Telegram" kanalı Azərbaycan hərbiçilərinin mədəne gəldiyini və işçilərlə söhbət etdiklərini, göründüyü kimi, ərazilərin onların nəzarəti altına verilməsi barədə bir video yayımlayıb.

Ermənistan Müdafiə Nazirliyi isə bunu inkar edib, lakin Rusiyanın iştirakı ilə "bu ərazidə sərhədləri dəqiqləşdirmək üçün işlər aparıldığını" bildirib.

Sahənin heç olmasa bir hissəsi Azərbaycana gərsə, bu, Qarabağ yox, Ermənistan torpaqlarını təslim etməkdə günahlandırılan Nikol Paşinyanın imicinə əlavə zərbə olacaq.

Kirill Krivoşeyev, Hayk Xalatyan

Neçə gündür haqqında yazdığım böyük güc balansı yaşadığımız hadisələr vasitəsilə inşa edilir. Ən son hadisə odur ki, yunan komandirin əmri ilə alman döyüş gəmisi "Hamburg" beynəlxalq sulara Liviyaya humanitar yardım aparan "Roseline-A" adlı türk gəmisini durdurub. Gəmi heyətini dartışdırıb, içəridə axtarış aparıb. Heç bir xəbərdarlığı ciddi qəbul etməyərək, gəmini saatlarla gözləyib. Sonra da heç bir şey olmamış kimi, yoluna davam edib.

Təbii, Ankara reaksiya verib...

Yaxşı, bəs, bu hadisə nə idi? Nə üçün bu basqın edildi? Mesaj nə idi, kimə veriliridi?

Əslində, bütün sualların cavabı ortadadır.

"Hamburg" döyüş gəmisinin bas-

Pekinə gedir və "Global ittifaqımız başlamışdır" deyir, ittifaqı elan edirdi. London İngilis Millətlər Cəmiyyəti, Qətər, Çin və Türkiyə kimi ölkələrlə quracağı ittifaqla kimi çətin duruma salacaqdı? Bundan kim zərər görəcəkdi? Əlbəttə, ilk növbədə ABŞ, sonra da AB. Yəni, Almaniya.

İndi gələk daxil. Hadisələrin genişlənməsinə görə və dəyərləndirən Prezident Ərdoğan "Gələcəyimizi Avropa ilə quracağıq" dedi. Ertəsi gün isə hüquqi diskussiyalar vasitəsilə fərqli tonda mesaj verdi. Ad vermədən Bülent Arıncı da tənqid edərək, "Heç kimin fikirləri Prezidentlə, hökumətimizlə, partiyamızla əlaqəli hala gətirilə bilməz. Biz terror təşkilatı ilə ələ, qol-qola, çiyin-çiyinə Ankaradan İstanbula yürüş edənlərlə birlikdə ola bilmərik. Yasin Börülərimizin ölümünə səbəb olanlar, Kobani qətli-

əngəl kimi gördükləri Türkiyəyə qarşı həmlə etdilər. Prezident Ərdoğan, "Heç bir zaman Kavalalılarla bir arada ola bilmərik" dedikdən bir neçə saat sonra türk gəmisinə basqın edildi. Adlara ilişib qalmayın. Önemli olan Prezident Ərdoğanın güzəştə getməməsi, dik durması idi. Bu kontekstdə, "Hamburg" freqatı seçilmişdi. Komandirin kim olmasının heç bir əhəmiyyəti yox idi. Gəmiyə basqın edənlər almanlar idi. "Hamburg" freqatı almanlar qədər ABŞ üçün də xüsusi önəm kəsb edirdi. Liviyaya humanitar yardım aparan türk gəmisi "Roseline-A"-ya basqın edən alman "Hamburg" freqatı ABŞ-ın ən önəmli təyyarədəşiyən gəmisi olan "USS Dwight D. Eisenhower"-in mühafizəsində idi. Tərəfdaşı idi. Almanlar üçün başqa belə bir örnək də yoxdur. Yəni, əsas məsələ komandirin bir yunan

BAYDENİN GƏLİŞİ DÜNYA DƏNGƏLƏRİNİ İNDİDƏN DƏYİŞİR

qını göstərir ki, Ankara hər bir problemi artıq Merkelə müzakirə etməyə məcbur olacaq. Fərz edilənə əksinə, bu ünvan Bayden və komandası deyil, birbaşa Berlin olacaq.

İstəyirsinizsə, bu məsələni açaraq irəliləyək. Bu hadisədən təqribən bir həftə öncə ABŞ Xarici İşlər naziri Mayk Pompeo 7 ölkəni əhatə edən bir səfərə çıxmışdı. Fransadan başlayan proqrama Türkiyə də daxil idi. Gürcüstan, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər də bu proqrama daxil edilmişdi. Təyyarədə Pompeo ilə birlikdə səfər edənlərin arasında ABŞ-ın yeni prezidenti seçilən Baydenin sağ və sol qolu da vardı. Deyəsən, bunu yalnız mən yazdım.

Bu, adi bir səfər deyildi, incə detallarına qədər planlaşdırılmış bir addım idi. Yəni, ABŞ dövlət olaraq səfər edirdi...

Pompeo, Fransada diqqəti Şərqi Aralıq dənizi, Suriya, Liviya və Dağlıq Qarabağdakı duruma cəlb etdi və bunları dedi: "Türk hərbi gücünün artması şəkildə istifadə olunması bizi qayğılandırır... Prezident Ərdoğanı bu cür fəaliyyətlərin xalqın yararına olmadığına inandırmaq üçün Avropa və ABŞ-ın birlikdə çalışması lazımdır."

ABŞ-ın "kölgə prezidenti" Pompeo Liviya, Qarabağ və Şərqi Aralıq dənizində olan türkdən, türklərin davranışından narahat idi. Bunu da diplomatik dillə söyləyirdi. Əslində, təhdid edirdi. Bayden "Böyük Amerika geri dönüşü" şüarını səsləndirərək yanına alacağı gücün AB olacağını vurğulayırdı. Aradakı dərin əlaqələr bir yana, Vaşinqtonun Çini durdurması, qısa zamanda nəticə ala bilməsi üçün Almaniyanın lideri olduğu təşkilata ehtiyacı vardı.

Daha öncə də yazdım. Çin istehsal etdiyi 5 çeşid malın birini ABŞ-a satır. ABŞ oyunu bu çərçivədə dəyişdirə bilməzdi. Bunu təkbaşına etməsi zəhmətli və uzun vaxt alacaq bir yol olardı. Bu səbəblə, Almaniyayı və onun idarə etdiyi Avropanı yanına almalı idi.

Çin Avropaya ildə ortalama 400 milyard dollarlıq mal ixrac edir. Çinlə Avropa arasındakı ticarət balansını, Avropanın oradakı investisiyaları nəzərə alınmazsa, tamamilə Pekinin lehindədir.

Yaxşı, bəs, Çinə ən böyük dəstəyi verən kim idi? Dünən də yazdım: İngiltərə. Dövrün baş naziri Tereza Mey 50 ingilis zənginini yanına alıb



aminin səbəbkartları Tayyib Ərdoğan və mübarizə yoldaşları tərəfindən əsla müdafiə edilə bilməz. Heç bir zaman Kavalalılarla bir arada ola bilmərik" dedi.

Məhz bu açıqlamalardan bir neçə saat sonra Vaşinqton-Berlin xətti dövrəyə girdi. Yeni güc balansının yaranması iki paytaxtı hərəkətə keçirdi və dənizdə Şərqi Aralıq dənizində yalnız soyuqqanlı şəkildə hərəkət müdafiə edən Merkel səhnəyə çıxdı. Yunan komandanlığı altında olsa da, dəniz hüququ sahəsində çox önəmli olan almanların açıq dənizdə humanitar yardım aparan bir gəmiyə müdaxilənin yolverilməzliyini bilmədikləri düşünülə bilməz. Çünki bildirdilər. Fransa və Yunanıstanla aramızda olan bütün problemlərin həllində vasitəçi olan Berlin indi sürəti artırır. Səbəbi isə Trampın gedişi, Baydenin gəlişi idi. Merkel açıq və aydın şəkildə "ABŞ bir sayılı müttəfiqimizdir" deyirdi. Həm də Baydeni təbrik edərək...

Durum belə idi. ABŞ dünyadakı birinci rəqibi olan Çini durdurmaq istəyirdi. Bu, onlar üçün həyati önəmli idi. Bunu da Almaniya, Avropa olmadan edə bilməyəcəklərini düşünməkdə idilər. Bu iş Baydenin prezidentliyi dövründə bitməli idi. Bu səbəblə də strateji orta qəti olaraq Almaniya olacaqdı.

Almaniya da ABŞ üçün bunu təmin edərkən, təbii, Afrika və Şərqi Aralıq dənizi kimi strateji yerlərdə olmaq istəyəcəkdi... Məhz bu səbəblə

olması deyil. Bu, türk gəmisinin durdurulmasını aşan böyük bir məsələdir. ABŞ-ın Çinlə apardığı, aparacağı mübarizənin Aralıq dənizinə proyeksiya olunmasından başqa bir şey deyildir.

Ankara da bunu bildiyi üçün diplomatiyaya öncəlik verərək iqlimi yumşaltmaq istədi. Çünki 11 dekabrda Avropadan sanksiya haqqında qərarın çıxması gizli manşetlərdə yer almaqdadır. Vaşinqton-Berlin xətti qəti şəkildə maliyyə əməliyyatları ilə ölkəmizi yoracaq, dəstəklədiyi müxalifətə meydan açacaq. Doğrusu, hadisələr elə bu istiqamətdə gedir. Məqsəd Prezident Ərdoğanın parlament sistemə geri döndərməkdir. Bu yolla öncə ona koalisiya ilə nəzarət etməyi, sonra da onu neytrallaşdırmaq yoluna imkan verən durumu yaxalamağı düşünürlər. Oyun, ssenari budur.

Bu səbəblə, öncə daxilə AKP ilə MHP arasında gərginliyi artırmağı sınaqdan çıxaracaqlar. Sistemi pozmaq üçün hərəkətə keçəcəklər. AKP-ni içəridən də qətiyyətlər.

Lakin öncə Prezident Ərdoğanın bütün məsələləri Merkelə müzakirə etməsinin önünü açmaq istəməkdədir. Ağıl və informasiyanın çox dəyərli olduğu bir burulğandan keçməkdir. Hadisənin mahiyyəti budur. Yerdə qalanı nağıldır.

Qeyd: "Hamburg" freqatında 4 amerikalı, 2 yunan və 1 fransız zabiti iş başındadır.

Ərgün Dilər

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi



KİVD F

Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı münaqişə başlayan gündən dünyaya qarşı çıxılacaq, 27 il idi ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar bunu təsdiqləməkdən boyun qaçırdılar.

Dağlıq Qarabağ həqiqətləri Azərbaycanın apardığı uğurlu diplomatik siyasət nəticəsində dünyaya bəyan edilmişdir, bu məsələyə beynəlxalq müstəvidə hər zaman ikili yanaşma sərgilənib. Dünən ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın qondarma "Dağlıq Qarabağ Respublikası"ni tanıması barədə qəbul etdiyi qətnamə bu problemə ikili yanaşmanın olduğunu bir daha təsdiqlədi. Məlum olduğu kimi, Fransa Senati qondarma "Dağlıq Qarabağ Respublikası"ni tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"ni tanımaq barədə müraciət edib. Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır. Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: "Paris "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistan, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir". Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək. Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Diplomatin sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişəsinin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar". Artıq Fransa Senatının bu qətnaməsinə etiraz dalğası başlayıb. Paytaxt sakinləri Fransa səfirliyi qarşısına toplaşaraq Fransa senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər. Məlumatla görə, paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər. İştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriblər. Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar. Qeyd edək ki, artıq Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslerini geri götürüb. Qətnaməyə səs verən senatorlar Ferat François, Philippe Bonnetcarriere, Alain Duffourg,

Evelyne Perrot, Nadia Sollogoub səslerini geri götürərək birtərəfli olduğunu bildirdilər. Anne-Catherine Loisier, Herve Maurey və Jean-Pierre Moga isə səslerini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildirdilər. Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilmiş və səsvermənin nəticələri dəyişdirilib.

Azərbaycan Milli Məclisi də

Fransa Senati da Dağlıq Qarabağ həqiqətlərindən xəbərdardır

Musa Qasımlı: "Fransa Respublikası Senatının qəbul etdiyi məlum qərarın Azərbaycan Respublikası üçün heç bir mənası yoxdur, cırlılıb atılmış və istifadəyə yararsız kağız parçasıdır"



Fransa Senatının bu qərarına çox sət münasibət bildirib. Millət vəkili Musa Qasımlı Fransa Senatının bu qərarını cırlılıb atılmış kağız qırığı sayır. Deputat sorğumuza cavabında bildirib ki, Fransa Respublikası Senatının qəbul etdiyi məlum qərarın Azərbaycan Respublikası üçün heç bir mənası yoxdur, cırlılıb atılmış və istifadəyə yararsız kağız parçasıdır: "Soruşa bilərsiniz ki, nə üçün? Birincisi, bu qərar ədalətsizdir, beynəlxalq hüququ sayə salmış və təcavüzkar, işğalçıya haqq qazandırır. Çünki bütün beynəlxalq sənədlərdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyü tanınır və Fransanın özü də bu sənədlərə səsə verib. Dövlətin öz imzasına hörmət etməməsinin adı nədir? Və belə bir dövlətlə gələcəkdə əməkdaşlıq ediləmi? İkincisi, Fransa Minsk qrupunun həmsədr ölkələrindən biri kimi daim təcavüzkarın tərəfini saxlamaqla birtərəfliyi, mandatını kobud surətdə pozduğundan etimadı tamamilə itirib, eyni zamanda ATƏT-

in nüfuzuna ciddi xələl gətirib. Bundan sonra Fransanın Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycan tərəfindən qəbul edilməsi yalnız xəyalları olar. Nəhayət, dünyaya azadlıq, bərabərlik və qardaşlıq şüarları bəxş edən bir ölkənin Senatı bu qərarı qəbul etməklə həmin dəyərləri ayaq altına atıb, vəhşi bir qəbilə, ünsür olan ermənilərin səviyyəsinə enərək səviyyəsizliyini nümayiş etdirib, terrorçu, işğalçı və təcavüzkarın yanında yer alıb. Bu, eyni zamanda fransız xalqının dəyərlərinin ayaq altına atılmasıdır. Deməli, mövqeyi riyakarlıqdan başqa bir şey olmayan Fransanın bundan sonra beynəlxalq hüquq normalarından, haqq-ədalətdən danışmağa mənəvi haqqı yoxdur".

Qeyd edək ki, Milli Məclisin də plenar iclasında qəbul olunmuş bəyanatın tam mətni yayılıb. Bəyanatda Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qrup-

üzünə götürdüyü öhdəliklərlə bir araya sığmır; Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır; Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur; Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birtərəfli pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti

Ermənistan baş nazirinin imzalandığı üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır; Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayıb, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladı və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Hökumətinə aşağıdakılarla bağlı çağırış edir: 1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə birtərəfliyi şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin; 2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın; 3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərinləşdirilərək, lazımi tədbirlər görülsün! Türkiyə Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir: "Fransa Senatının bu qərarı tərəfsiz olmalı olduğu həmsədr ölkə kimi ATƏT-in Minsk Qrupunun bu günə qədər bu məsələni niyə həll etmədiyinin, necə tərəf tutmasının bariz göstəricisidir. Ermənistanın öncə Tovuzda, sonra isə Dağlıq Qarabağda sərgilədiyi təcavüz və tərribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi ərazilərdən çəkilməyə çağırması güllünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür. Ağıllı düşüncədən məhrum olan və heç bir ağılabatan səbəb ilə izah edilə bilməyən bu qərar Fransanın məsələnin həllinə heç qəti mənada qatqı təmin etməsini də məhdudlaşdırır. 30 ilə yaxındır davam edən Ermənistan-Ermənistan münaqişəsində gələn mərhələdə, ümid edirik ki, Fransa düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcək. Bunun üçün mövcud həqiqətlərə əsaslanan, beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərməyiniz kifayət edəcək. Türkiyə, öz yaxınlığında illərdir davam edən münaqişənin regional sülh və sabitliyə töhfə verəcək həllə nail olmaq üçün digər tərəfdaşları kimi Fransa ilə də çalışmağa hazırdır".

tərribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı nəticəsində təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir. Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqi bəzi münaqişəli bölgələrində müzdluların Ermənistanla qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törətdiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir; Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu müzdluların müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törətdiyinə dair təkzibedilməz faktlar mövcuddur; Ermənistan silahlı qüvvələri 1992-1994-cü illərdə Azərbaycana qarşı işğalçı müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətləmlər, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər; Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətini "nüməni" sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı törədilən bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir; Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırım cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir; 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və



Bakı sakini küçədə qətlə yetirildi

Noyabrın 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölümü barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub.

İstintaqla hadisənin zərərçəkmiş tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyənənə. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilib.

Karantin postundan keçmək istəyən koronavirus xəstələri saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.



DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Masallı rayon sakinləri Sahib Mehdiyev, Laçın Kərimov və Əkbər Əkbərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etmələri tapşırılıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. Əkbər Əkbərov və Sahib Mehdiyev şəhər ərazisində, Laçın Kərimov isə karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postlardan birindən keçmək istəyərkən saxlanılaraq yaşadıkları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Abşeron rayonunda bacısını öldürməkdə təqsirli bilinən Ağsu rayon sakini, 1996-cı il təvəllüdü Babək Fərzaliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Babək Fərzaliyev qeyri-rəsmi nikah münasibətində olub azyaşlı övladı ilə birgə anasına məxsus evdə yaşayan bacısı Aytən Fərzaliyevanın əxlaqsız həyat tərzi keçirməklə ayrı-ayrı kişilərlə mütəmadi intim münasibətdə olmasından şübhələnib.

O, bacısından əməllərindən çəkinməsinə və onunla birgə yaşamasını dəfərlərlə tələb etsə də, bunun faydasız olduğunu görüb. Bu səbəbdən bacısını öldürmək qərarına gəlib.

Aytən qardaşından mərhum bacısı və anasının qəbirlərini ziyarətə aparmaq xahişini edib. Babək planlaşdırdığı cinayət əməlini başa çatdırmaq üçün əlverişli şərait yarandığını görüb.

24 noyabr 2019-cu il saat 12 radələrində Babək Fərzaliyev "20 yanvar" metrostansiyası yaxınlığında bacısı ilə görüşüb, onunla birlikdə taksi ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlığa gəlib.

Məzarları ziyarət edərkən yenidən Babək Fərzaliyev bacısından əxlaqsızlıqdan çəkinməyini, onunla birlikdə yaşamağı təklif etsə də, bacısı ona kobud cavab qaytarıb, öz həyatını yaşayacağını bildirib.

Bundan hiddətlənən Babək Fərzaliyev bıçaqla bacısının sinə nahiyəsinə çoxsaylı zərbələr yetirib. 23 bıçaq xəsarəti alan qadın hadisə yerində ölüb.

"Anam və bacım intihar etdi"

İstintaq orqanı tərəfindən Babək Fərzaliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək Fərzaliyev bildirib ki, atası Aşəf Fərzaliyevlə birlikdə yaşayıb və Yasamalda 1 nömrəli cüdo-sambo idman məktəbində müəllim işləyib:

"2014-cü ilin avqust ayının əvvəllərində kiçik bacım Aytən mənə məlum olmayan səbəbdən evdən getdi. Təxminən 10 gün sonra evə qayıtdı. Aytən evə qayıtdıqdan sonra 12 avqust 2014-cü il tarixdə anam Kifayət Abbasova və bacım Yeganə yaşadığımız evin 9-cu mərtəbəsindən özlərini ataraq intihar etdilər.

Həmin hadisə ilə bağlı anam ilə bacımın ölümündə atam təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olundu".

"Özünü günahkar bildi"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, anasının məhkəməsinin gedişi zamanı hərbi xidmətdə olub: "İfadə vermək üçün məhkəməyə gətiriləndə bacım Aytən heç bir zaman mənə üz bəzəy gəlmədi. Aytən atama qarşı ibtidai istintaqda və məhkəmədə ifadə verdi, anamla bacımın ölümündə atamı günahlandırdı.

Mən hərbi xidmətdən qayıdanda atam cəzaçəkmə müəssisəsində idi, Aytən isə həmin vaxt uşaq evindən yeni çıxmışdı. Aytən mənə "Instagram"da tapdı, görmək istədiyini dedi. Aytənlə görüşəndə hər şeyin ona görə olduğunu bildirdi.

Aytən evdən çıxıb getdiyinə görə bacı-

ları ilə analarının ölümündə və atalarının həbs olunmasında özünü günahkar bildi. Sonra Aytənlə birlikdə yaşamağı təklif etdim, ona baxacağımı dedim. Aytən isə öz həyatı olduğunu, ona heç kimin qarışa bilməyəcəyini söylədi".

"Bacımı gecə klublarından birində gördüm"

Babək Fərzaliyev qeyd edib ki, bu söhbətdən bir il keçdikdən sonra Aytən ona "WhatsApp" danışıq proqramı vasitəsilə yazıb və görüşmək istədiyini deyib: "Aytən həmin görüşə rəfiqəsilə gəldi. Ümumi söhbət etdikdən sonra Aytənə 50 manat verdim. Bundan 1-2 gün sonra yenidən Aytənlə görüşdüm. Bu dəfə bacım görüşə təklif etdi, məndən 100-150 manat pul istədi. Mən də həmin məbləğdə pulu bacıma verdim. Təxminən 7 ay əvvəl Binəqədi rayonunda yerləşən adını xatırlamadığım gecə klublarından birində bacım Aytəni gördüm".

"Videosunu mənə atmışdı"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Aytən yanında 2-3 qızla birlikdə qəlyan çəkirmiş: "Bunu gören kimi hə-

meyvə-tərəvəz dükanından borc pul götürdüyünü deyib: "Məndən 100 manat istədi, mən də həmin məbləğdə pulu ona verə biləcəyimi dedim.

Aytənlə hadisə baş verən gün, yəni 24 noyabr 2019-cu il tarixdə, saat 11 radələrində "20 yanvar" metrosunun yanında görüşdük. Aytən yenə tək yaşamaq istədiyini, onun həyatına kimsənin qarışa bilməyəcəyini dedi.

Həmin görüşə gedəndə təxminən 4-5 gün əvvəl "Sədərək" bazarında tanıdığım bir satış məntəqəsindən aldığı əl açılan bıçağı da götürmüşdüm. Bıçağı almaqda məqsədim bacımın gecə həyatından imtina etdirə bilməsəm, onu öldürmək idi".

"Atamızı təhqir etdi"

Babək Fərzaliyevin ifadəsinə görə, sonuncu görüş zamanı, yeni hadisə günü görüşdükdən sonra Aytəni öz istəyi ilə anası və digər mərhum bacısı Yeganənin qəbrini ziyarət etmək üçün Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlığa aparıb: "Taksi bizi orada düşürdükdən sonra getdi. Qəbiristanlıqda həmin vaxt bizdən başqa heç kim olmayıb. Aytən anam Yeganənin qəbrini ziyarət edəndə ağlamağa başladı və

Məzarlıqda dəhşətli cinayət: Bacısını qətlə yetirməsi səbəbini açıqladı



min yeri tərk etdim. Daha sonra gecə klubunda məhz Aytənin olub-olmamasını bilmək üçün yenə ora getdim. Bacımı yenə orada gördüm.

Aytən mənə telefonla danışıqda heç kimin onun həyatına qarışa bilməyəcəyini təkrar etdi. Təxminən 5 ay əvvəl Aytən mənə telefonla danışıqda uşağı olduğunu, adını Hüseyin qoyduğunu demişdi, videosunu da mənə atmışdı. Onda bilmişdim ki, bacımın övladı var".

"Uşağın atasının həbsdə olduğunu bildim"

Babək Fərzaliyev qeyd edib ki, hadisədən təxminən bir həftə əvvəl Aytən telefonla ondan yenə 100 manat pul istəyib:

"Çay evində işlədiyimi, həmin obyektin kirayə pulunu verə bilmədiyimi dedim. Həmin danışıqdan sonra axşam saat 19 radələrində Aytənlə "Başkənd" kafesində görüşdüm. Növbəti dəfə ona baxmaq istədiyimi, mənə yaşamasını təklif etsəm də, bunu qəbul etmədi. Bu dəfə Aytən məndən 400 manat istədi. Mən də həmin məbləğdə pulu ona verdim. Aytənin uşağının atasının həbsdə olduğunu da onda bildim".

"Məqsədim bacımı öldürmək olub"

Babək Fərzaliyev deyib ki, hadisədən bir neçə gün əvvəl Aytən yenə zəng edib,

atamızı yenə də günahkar bilərək təhqir etdi".

"Boğazını bıçaqla üzdüm"

Babək Fərzaliyev qeyd edib ki, bu vaxt artıq əsəblərini cilovlaya bilməyib və üzərində özü ilə gətirdiyi bıçaqla anasının qəbrinin sinə daşının qarşısında birinci Aytənin qarın nahiyəsinə sol əli ilə bıçaq zərbəsi vurub:

"Aytən dizini yerə atdı, səsinə çıxarmayaraq xırıldadı. Sonra yerə yığılmış vəziyyətdə olan Aytənin sinəsinə, kürəyinə və bədəninə xatırlamadığım müxtəlif nahiyələrə bir neçə bıçaq zərbəsi vurdum. Sonra Aytən bir az ayağa qalxmaq istədi, həmin an Aytənin boğazını bıçaqla üzdüm. Ancaq başı bədəninə ayrıldı.

Sonra ayağından tutaraq sürüyərək qəbirlərin yerləşdiyi yerin ayaq tərəfinə apardım. Orada Aytən öldü. Aytənin öldüyünə əmin olduğdan sonra hadisəni törətdiyim bıçağı özümə gətirdiyim selofan torbaya bükərək gödəkcəmin cibinə qoydum və yaşadığım evə getdim. Əynimi dəyişdikdən sonra könüllü olaraq evin yanında yerləşən Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə getdim, bıçağı təhvil verərək hadisəni olduğu kimi etiraf etdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Fərzaliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu (IEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Bu barədə "Unikal" DGK-ya istinadən xəbər verir. Sənədi Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Fiskal Araşdırmalar İnstitutunun direktoru Aleyin Kuensa imzalayıblar. Onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov, Fiskal Araşdırmalar İnstitutu

üzrə isə sədrliyini həyata keçirdiyini diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasındakı səmərəli əməkdaşlıq və qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində, gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində innovativ islahatlar həyata keçirilir. Ümumdünya Gömrük Təşkilatı ilə səmərəli əməkdaşlıq da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verir. Vurğulanıb ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın

İran sərhədinin işğal altında olan 132 kilometrlik hissəsinin də işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdıran Səfər Mehdiyev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, düşmənin məğlub edilməsi bütün digər sahələr kimi gömrük xidməti qarşısında da ciddi vəzifələr qoyur.

Gömrük Akademiyasının əsas missiyası ölkəmizin gömrük xidmətinin inkişaf tempini qoruyub saxlamaq və daha da irəli aparmaq üçün yüksək peşəkarlığa və fərqli bacarıqlara sahib mütəxəssislər hazırlamaqdır-deyə sözüne davam edən DGK sədri qeyd edib ki, 2019-cu ildə 700-dən artıq gömrük xidməti əməkdaşı Akademiyada təşkil edilən ixtisasartırma

Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb



nun (FAİ) direktoru Aleyin Kuensa və İspaniya Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada iştirak ediblər.

Pilar Jurado açılış nitqi ilə çıxış edərək iki ölkənin gömrük orqanları arasındakı səmərəli, işgüzar münasibətlərdən və perspektivlərdən məmnunluqla söhbət açıb. Baş direktor memorandumun gömrük təlimləri və tədqiqatları sahəsində əməkdaşlığa töhfə olacağına, qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında qarşılıqlı anlaşmaya əsaslanan mövcud əlaqələrdən bəhs edib və bildirib ki, Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birlərinin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

Səfər Mehdiyev Azərbaycanın gömrük xidmətinin dünya gömrük ailəsində əhəmiyyətli yer tutduğunu və ölkəmizin gömrük xidmətinin hazırda iki il müddətində Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasına sədr müavinliyini, Avropa regionu

Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, Regional Tədris və Kinoloji mərkəzlərinin Azərbaycanda yerləşməsi ölkənin gömrük orqanlarının uğurlu fəaliyyətinin və səmərəli əməkdaşlığının nəticəsidir.

DGK sədri Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında "ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya" verilməsinə dair Rəzişmə imzalandığını bildirib. Təhsildə yeni metod və yanaşmaları ehtiva edən, bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, təhlil edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bu sistem təbii Azərbaycan Respublikasının gömrük xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasını təmin edir.

Komitə sədri Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı qələbə nəticəsində Azərbaycan üçün yeni dövr başladığını vurğulayıb. Ordumuzun uğurlu əməliyyatları nəticəsində Azərbaycan-

təlimlərində iştirak edib. Təəssüflə qeyd etməliyəm ki, qlobal pandemiya cari ildə bu istiqamətdə fəaliyyətimizə təsirsiz olmayıb. Hazırda bir sıra təlimlərin məsafədən onlayn həyata keçirilməsində ən yaxşı təcrübələrin tətbiqi nəzərdən keçirilir. Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İspaniya Krallığının Fiskal Araşdırmalar İnstitutu arasında gömrük təlim-tədrisi üzrə Anlaşma Memorandumunun imzalanması bu baxımdan əhəmiyyətli hadisədir.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov vurğulayıb ki, hazırda yaşadığımız 4-cü sənaye inqilabı dövrünün reallıqları beynəlxalq əməkdaşlıq və inteqrasiyanı nəinki zərurətə çevirir, həm də bu əməkdaşlığın qarşısında yeni tələblər qoyur. Bu baxımdan gömrük xidməti baş verən global transformasiyalara münasibətdə ən həssas fəaliyyət sahələrindən biridir.

Qulu Novruzov bildirib ki, təlim və tədris prosesinin mahiyyətində olan dəyişikliklər, hazırda davam edən global pandemiya təlim sektoruna təsirsiz ötürmüşür. Yaranmış yeni reallıqlar bizdən daha çevik və rəasional addımlar atmağımızı tələb edir. Buna görə də düzgün qərarların verilməsi və ən optimal yolun seçilməsi üçün dünyada mövcud olan ən qabaqcıl təcrübələrdən faydalanmaq bizim üçün prioritetdir.

Qeyd edək ki, Anlaşma Memorandumunda iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr, o cümlədən gömrük və əlaqədar sahələrdə təlimlərin, kursların, seminarların və digər tədbirlərin keçirilməsi, elektron tədris və distant təhsil üzrə birgə fəaliyyətlər, tələbə, heyət, informasiya mübadilələri, elmi araşdırma və tədqiqatlar, beynəlxalq əməkdaşlıqda qarşılıqlı dəstək, onlayn kursların yaradılması və onlardan birgə istifadə, ikili və beynəlxalq layihələrin hazırlanması və digər məsələlər nəzərdə tutulur.



Gələn il Azərbaycan "Cip" istehsalına başlayacaq

2021-ci ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına başlanacaq.

Bunu "Report"a eksklüziv açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, artıq bununla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır:

"Ölkəmizdə "Cip"lərə böyük tələbat var və bunu nəzərə alaraq mart ayından etibarən onların istehsalını planlaşdırırıq. Artıq bir sıra xarici avtomobil istehsalçıları ilə danışıqlara başlamışıq və ilkin razılıqlarımız var. Avtomobillərin Neftçala Avtomobil Zavodunda istehsalı nəzərdə tutulur. "Cip"lərin qiyməti komplektasiyadan asılı olaraq dəyişəcək".

Xatırladaq ki, Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.

Mərkəzi Bank 200 milyon manat cəlb edir

Noyabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərəracı keçiriləcək.

AMB-dən "Unikal"a bildirilib ki, hibrid hərəracda 200 milyon manat məbləğində vəsaitin cəlbini nəzərdə tutulur. Məbləğin artırılması bilən hissəsi hərərac məbləğinin maksimum 20 faizidir. Depozit hərəracının müddəti 14 gündür. "Bloomberg" ticarət sisteminə keçiriləcək hərərac üzrə faiz dərəcələri 6,01-6,49 faiz təşkil edir.

Əmanətlərin tam sığortalanması dövrü başa çatır



"Gələn həftə, yeni dekabrın 4-ü "Əmanətlərin tam sığortalanması haqqında" qanunun ömrü başa çatır".

Bunu iqtisadçı ekspert Samir Əliyev bildirib. O qeyd edib ki, hələ ki, hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməyib: "Böyük

ehtimalla müddət daha uzadılmayacaq. Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələ ki, bu barədə xəbər yoxdur".

Ekspert ehtimal edir ki, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş "Əmanətlərin sığortalanması haqqında" Qanunun tələbləri qüvvəyə minəcək: "Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yeni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklarda ki əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq. Məhdud kompensasiya verilməsini nəzərdə tutan və gələn həftədən qüvvəyə minəcək Qanunun isə tətbiq edilməsinə ehtiyac var".



Polietilen torba problemi: həllini tapır?

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Məsələ Milli Məclisin "Ətraf mühitin mühafizəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə təklif edilən müddəalar polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Bu yenilik əhaliyə necə təsir edəcək? İstehlakçılar və istehsalçıların üzərinə hansı vəzifə düşür?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az -a açıqlamasında əhalini prosesə dəstək verməyə çağırıb: "Əhali ölkəmizin ekoloji vəziyyətini, sellofon torbaların evlərimizi nə qədər çirkləndirdiyini dərinləndirərək, prosesə mümkün dəstəyi verməlidir.

AİB olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə 500-ə kimi alternativ bazar torbaları paylamışıq. Təşəbbüsümüzdə qoşulan digər QHT-lər də bu yöndə işlər görürlər. Bezdən hazırlanmış, pambıq əsaslı təmiz bazar torbaları təqdim etmişik, insanlar onu dəfələrlə istifadə edə bilər".

E.Hüseynov polietilen torbaların təhlükəli olduğunu dəfələrlə açıqladığını xatırladı: "Bu torbalar polietilen material olduğundan ətraf mühitdə çözülmür, illər boyu qalaraq təbiəti çirkləndirir. Üstəlik evlərə daxil olur. Onların üzərindəki rənglərdə ağır metallar var. Bunlar müəyyən yollarla orqanizmə keçir və tədrici zəhərlənməyə gətirib çıxarır".

AİB sədri bildirib ki, bu məsələdə ən azı MDB ölkələrinin təcrübəsinin tətbiq olunmasını dəfələrlə təklif ediblər. Torbaların qalınlığı minimum olmalı və mütləq pulla satılmalıdır ki, insanlar çox istifadə etməkdən çəkinsinlər: "Bazar torbalarına keçilməlidir. Ən ekoloji vasitə kimi həsirdən toxunmuş zənbillərdən istifadə etmək olar. Cənub bölgəsində qamışdan toxunmuş həsir zənbilləri buna misal götürmək olar. Bu ekoloji təmiz zənbilləri, hətta dünya bazarına çıxarmaq olar".

AİB sədri hesab edir ki, polietilen vasitələrin evlərə, ətraf mühitə ayaq açmasının qarşısını almaq üçün Milli Məclisin qərarı xalq tərəfindən ciddi dəstəklənməlidir. İlk mərhələdə nazik, pulla satılan sellofon torbalar təklif oluna bilər: "Bu vasitələrin dünya təcrübəsində alternativini kağız əsaslı torbalardır. Bir çox ölkələrdə tam kağız əsaslı torbalardan istifadə olunur".

Qəhrəman döyüşçülərimizi tanıyaq: Baş gizir Ramin Məmmədov

Azərbaycan ordusu 44 gün davam edən döyüşlər zamanı Ermənistanı diz çökdürdü və 27 il bundan əvvəl işğal edilmiş ərazilərimizi düşməndən azad edərək tarixi bir qələbəyə imza atdı.

Təbii ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbələrdə düşməne ağır zərbələr vuraraq misilsiz qəhrəmanlıq və şücaət göstərən hərbiçilərimizin payı kifayət qədər böyükdür. Düşmənlə savaşa ona qan udduran qəhrəmanlarımızdan biri də Baş gizir Məmmədov Ramin Mehdi oğludur.

1981-ci il yanvar ayının 8-də Şamaxı şəhərində anadan olan Ramin Məmmədov həqiqi hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda, sonra isə Milli orduda Vətənə əsl övlad kimi qulluq edir. Baş gizir 21 ildir ki, doğma torpaqlarımızın düşməndən müdafiəsində dayanıb və bu müddət ərzində peşəkar hərbiçi olduğunu dəfələrlə nümayiş etdirib. Bu ilin sentyabr ayının 27-də Ermənistanın ölkəmizə hücumunun qarşısını alaraq düşməne əks zərbələr endirən şanlı Azərbaycan ordusunun ön sıralarında vuruşan Baş gizir Ramin Məmmədov Füzuli istiqamətində gedən döyüşlər-



də əsl qəhrəmanlıq nümunəsi göstərib. Bölük komandiri kimi tabeliyində olan əsgərləri ilə birgə düşməne ağır zərbələr endirən Baş gizir Ramin Məmmədov Füzulinin azad edilməsində xüsusi fərqlənib. Onun bölüyü düşmənin möhkəmləndirilmiş müdafiə sistemlərini darmadağın edib və bu zaman işğalçı ordunun onlarla əsgəri və hərbi texnikası məhv edilib. Döyüşlərin birində düşmənin hücumunun qarşısını alan zaman Baş gizir Ramin Məmmədovun sərrast atəşi ilə bir neçə düşməni tankı məhv edilib. Füzulinin alınmasında özünəməxsus xidmətləri olan Baş gizir Ramin Məmmədov

dov həmçinin Çəbrayıl, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin Hakuki, Çanaxçı, Sığınaq, Düdükçü, Banacur kəndlərinin, Şuşikəndin və Şuşanın azad edilməsində iştirak edib. Baş gizir Ramin Məmmədov bu gün də şanlı ordumuzda xidmətini davam etdirir. O deyir ki, Ali Baş Komandan əmr etsə hər an yeni döyüşlərdə iştirak etməyə hazırdır.

Ramin Məmmədov: "Torpaqlarımızı azad etməkdən şərəfli bir iş ola bilməz. Şadam ki, düşməni üzərində qələbədə mənim də payım var. Biz səbirsizliklə Bakıda keçiriləcək qələbə paradını gözləyirik. Bu parad şanlı ordumuzun, müstəqilliyimizin tarixində şərəfli bir hadisə olacaq və yenilməz, məğlub edilməz Azərbaycan ordusunun gücünü və qüdrətini dünyaya bir daha nümayiş etdirəcək. Mən fəxr edirəm ki, qəhrəman Azərbaycan ordusunda xidmət edirəm", -deyir.

Qeyd edək ki, ailəsi, həyat yoldaşı və iki övladı da qəhrəman Baş gizir Ramin Məmmədovla fəxr edir və onunla qürur duyduqlarını bildirirlər.

Biz də öz növbəmizdə Baş gizir Ramin Məmmədova bu şərəfli yolda uğurlar və yeni-yeni qələbələr arzulayırıq. Yolunuz açıq, qələbələr daim sizinlə, şanlı ordumuzla olsun.

"Qarabağ - mədəniyyətimizin beşiyi": Pənahəli xanın imarəti

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ - mədəniyyətimizin beşiyi" adlı layihə davam edir.

"Unikal" xəbər verir ki, layihə çərçivəsində növbəti material Pənahəli xanın

imarətinə həsr olunub.

"Pənahəli xanın imarəti" adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə qədər gəlib çatmış XVIII əsrə aid tarix-memarlıq abidəsidir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə global internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.



Qrafika və akvarel ustaları arasında növbəti müsabiqə - "Can Azərbaycan"

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "IWS" Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmizə münasibətilə qrafika və akvarel ustaları arasında "Can Azərbaycan" Respublika Yaradıcılıq Müsabiqəsi elan olunub.

Dövlət Rəsm Qalereyasından "Unikal"a bildirilib ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli

Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Qrafika və akvarel texnikası ilə çalışan rəssamların iştirakı xahiş olunur. Həmçinin mükafat almada tədbirə dəstək məqsədilə əsər təqdim etmək olar. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.

İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.

Sərgidə iştirak ödənişsizdir. Əsərləri "facebook"da Bakı Xətai Sənət Mər-

kəzi (<https://www.facebook.com/groups/144172178999749/?ref=share>) qrupunda müəllifin adı, soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd etməklə 2021-ci ilin mart ayının 5-dək onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.

Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.

Qaliblər üçün mükafatla bərabər, "Mədəniyyət" qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulur.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif ediləcəklər.

Nəinki əzizləri-doğmaları, heç dost-tanışları, məktəb və Universitet yoldaşları da güman etməzdi ki, zahirən sakit, "şəhər uşağı" kimi görünən, qətiyyətlə dava-dalaş adamına oxşamayan Vüsal nə vaxtsa Qarabağ uğrunda döyüslərə atıla bilər, erməni faşistlərini pərpərpən salar, torpaqlarımızdan iti qovan kimi qovar, onların səngərlərini, yeraltı bunkerlərini darmadağın edər, neçə-neçə daşnak tör-töküntüsünü cəhənnəmə vasilə edər. Axi, o, hərbi sahədən tamamilə uzaq olan bir sənətin - humanitar sahənin adamıdır və çoxları onu respublikanın gənc, perspektivli alimlərindən biri - istedadlı şərqşünas, nəsimşünas kimi tanıyır, yüksək qiymətləndirirdilər. Və təbii ki, qətiyyətlə hərbi adamına yox, "sülh adamı"na daha çox oxşayırdı.

Əslində isə zahirən sakit görünsə də, qəlbində Nizami, Nəsimi poeziyası ilə daha da güclənən böyük Vətən eşqi, torpaq sevgisi vardı. Və təsadüfi deyildi ki, hələ bu ilin iyul ayında Tovuz cəbhəsindəki erməni "qudurğanlıqlarından" sonra evdən-ailəsindən xəbərsiz hərbi komissarlığa müraciət edərək, ilk könüllülər sırasına yazılmışdı. Və evdə xəstə anasını nığaran qoymamaq üçün guya 5-10 günlük elmi ezamiyyətə gedəcəyini bildirərək, intizarla hərbi komissarlıqdan "dəvət" gözləmişdi. Özü Sumqayıtda, Bakıda olsa da, vətənpərvər qəlbi hərbi komissarlıqdan heç bir cavab gözləmədən artıq böyük Vətən eşqi ilə Qarabağda - Füzulidə, Cəbrayılda, Qubadlıda, Laçında, Zəngilanda, Ağdamda dolaşırdı. Qəlbinin vətən haraylı çağırışı ilə onun arxasınca uçmağa da hazır idi. Fəlsəfi poeziyasının vurğunu olduğu, sadıq bir övlad kimi bütün həyatını və hər misrası "dərin basdırılmış" xəzinə olan yaradıcılığını diqqətlə öyrəndiyi dahi İ.Nəsimi babasından müvəqqəti ayrıldığına görə qəlben ondan hallallıq alaraq, tezliklə geri, Qələbə ilə dönəcəyinə söz verərək, avqustun əvvəlində könüllü istəyinə yetərək, Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qəbul edildi. Artilleriyaçı olduğundan özünü xəyalən "Azərbaycan - Vətən uğrunda!" sözləri yazılmış tankda, zenit-raket komplekslərinin yanında hiss edirdi.

Lakin onun hərbiçiyə yolunu hardan başlayacağı onun özündən də xəbərsiz, özündən əvvəl çox düzgün və dəqiq müəyyən edilmişdi. Ordumuzda onun artilleriya üzrə bacarıqlı bir ehtiyat zabiti olduğunu bilərək, mərkəzi hərbi hissələrdən birində artilleriya

təlimatçısı kimi xidmət etməsi daha mühüm, daha vacib sayılmışdı. Və Vüsal bir aydan da çox gənc əsgərlərə vaxtlə rus ordusunda "artilleriya Allahı" sayılan məşhur azərbaycanlı general-leytenant Əliağa Şıxlinskiyin hərbi sənətinin sirlərini daha müasir silahlar əsasında, həm də tam dəqiqliklə öyrədən, uzaq vuran silah və raketlərdən böyük Qələbə naminə məharətlə istifadə etməyin ən optimal üsullarını mənimsətməyə çalışır və buna uğurla nail olurdu. Gənc əsgərlərin müasir artilleriya silahlarını necə böyük döyüşçü həvəsi və marağı ilə dərinlən öyrənməyə səy göstərmələri vaxtı yetişdikdə gənc artilleriyaçıların Vətən uğrunda fədakarlıqla, əzmlə vuruşacaqlarına Vüsal Hətəmovun inamını xeyli artırırdı. Təbii ki, valideynlərinin və qohumlarının əslən Qarabağdan və ətraf rayonlardan olub-olmamasından asılı olmayaraq, gənc əsgərlərin hamısı onillərdir ki

səbəb olurdu. Əsgərlərin yüksək döyüş əzminə səbəb həm də komandir Vüsalın yeni müharibə başlanarsa, dönə-dönə onun son döyüş olacağını, onu uduzmağa heç bir haqqımız olmadığını, yalnız və yalnız Qələbə üçün vuruşmalı olduğumuzu xüsusilə nəzərə çarpdırması, zəfərə səsləməsi və ona inandırması

lahlarının səmada, yerdə isə artilleriyamızın gücü Milli Ordumuzun uğurlarının başlanğıcı və uzun illər arzusunda olduğumuz Qarabağ Qələbəmizin əsas təminatçısı oldu. Fərəhli haldır ki, qazanılmış bu böyük uğurda Milli Ordunun müasir silahlarla təmin edilmiş ağır artilleriyamızın, hər bir artilleriyaçının və, təbii

şub, igidliklər göstərib. Lakin o dövrdə Azərbaycanın nizami ordusu olmadığından döyüşlər uğursuzluqla başa çatmış, çoxları kimi atası da dogma yurda qovuşa bilməmişdi. Görünür, həm Vətən, həm də valideynləri üçün həmişə qədirbilən oğul olan Vüsal qalib Azərbaycan əsgəri kimi atasının yurd həsrətinə son qoymaq arzusu ilə döyüslərə yollanıb. Artıq 5 aya yaxındır ki, dogma evindən-ailəsindən uzaq düşən, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və Şuşanın, onların kəndlərinin düşməndən azad edilməsində iştirak edərək, igidliklər göstərmişdir. O da nəzərə alınsa ki, müharibə şəraitində döyüşçülərimizin nə yatmaq-dincəlmək, nə də vaxtında yeyib-ichmək imkanları olmur, minlərlə əsgərlərimiz kimi Vüsal Hətəmovun da hansı ağır məhrumiyətlərdən keçdikləri aydın olar. Ancaq bütün bunlara dözməyi, hər ağrıya-acıya üstün gəlməyi onlara böyük Vətən məhəbbəti, Qələbə eşqi "öy-



Vətənin sipərləri: Düşməne qan udduran şərqşünas alim-döyüşçü Vüsal Hətəmov...



azğın düşmən tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarının azad edilməsi üçün hazır olduqlarını öz yurdsevər, torpağa bağlılıq hissləri ilə, ruh yüksəklikləri ilə büruzə verirdilər. Və Vüsalın yeni müharibənin 25-30 il əvvəlki kimi piyada döyüşləri yox, daha çox müasir artilleriya döyüşləri olacağı, ölkə rəhbəri İlham Əliyevin sayəsində Azərbaycan Milli Ordusunun bu sahədə böyük üstünlüklərə malik olması fikrini hər bir əsgərə inandırıcı şəkildə aşılamağı onların son, böyük qisasa köklənməsinə

idi. Bu məqsədlə o, hələ bir vaxtlar fərqiyyə varmadığı "İnternasional marşı"ndan bu sözləri də diqqətə çatdırmalı olmuşdu: "Bu, bizim son və qəti döyüşümüz olur!". Və bununla da gənc əsgərlər yalnız artilleriya təlimi yox, həm də yüksək Vətən eşqi ilə Qələbə təlimi almış olurdular. Sentyabrın 27-də başlanan Böyük Vətən müharibəmizin ilk göyüşləri də həqiqətən göstərdi ki, Azərbaycanımızın Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə qardaş Türkiyənin və dost İsrailin pilotsuz uçuş si-

ki düşməne qan uddurmağı öyrətdiyi, cəbhənin bütün istiqamətlərində vuruşan gənc tankçıların, topşuların (bəlkə, Xaçmaz rayonunun Qusarçay kəndindən olan, 19 yaşında igidliklər göstərərək bütün ölkədə məşhurlaşmış, düşmənin neçə-neçə əsgərini, saysız-hesabsız hərbi texnikasını məhv etmiş adaşı - Vüsal Şahkərimov da onun yetirmələrindəndir?), zenitçilərin, sonradan döyüş meydanlarında onlara qoşulan hərbi təlimçi-artilleriyaçı Vüsal Hətəmovun da payı, xüsusi rolu var. O Vüsalın ki, ailədə üç bacının yeganə qardaşı, əzizi, sevimlisidir. O Vüsalın ki, hələ yarıvarda 42 yaş olacaq və özü də üç övlad atasıdır. Yaşına və üç uşaq atası olduğuna görə müharibədən qalmaq, arxa cəbhədə xidmət etmək imtiyazı olsa da, Vətən uğrunda döyüşlərdən nəinki kənarda qalmayıb, hətta elə ilk gündən ön cəbhədə - müharibənin ən qızğın nöqtələrində, vuruşub.

Yaşın onu döyüşlərə qoşulmağa atası Nizami Hətəmovun da çoxillik yurd həsrəti - doğulub boya-başa çatdığı Qubadlı, Laçın həsrəti də az rol oynamayıb. İndi 66 yaş olan atası vaxtlə - 1989-cu ildən başlayaraq "qara polkovnik" Fətulla Hüseynovun 80 nəfərlik dəstəsinin və Qaşaq Nəbi adına "Boz at" batalyonunun döyüşçüsü kimi azğın düşməne qarşı mərdliklə vuru-

rədi".

O da xüsusi olaraq qeyd edilməlidir ki, dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevə, Vətəne olan sevgi son illərdə o qədər güclü olub ki, hamı "hər şey Qələbə üçün!" şüarı ilə çalışıb-vuruşub, Ordumuza, döyüşçülərimizə hər yerdən yüksək maddi və mənəvi dəstək olub, silaha sarılmış oğullarımıza bütün şəhər və kəndlərimizdən ərzaqla, isti pal-paltarla yanaşı (baxmayaraq ki, ordumuzun hər sahədə təminatı ən yüksək səviyyədedir), döyüşçülərimizə minlərlə, axın-axın ruhverici, səmimi məktublar - "Əsgərə məktub"lar göndərilib. Yəni ki, budəfəki müharibədə heç kəs kənarda qalmaq istəməyib. Hətta tanınmış, məşhur adamların övladları da (o cümlədən - Azərbaycanın Xalq artisti Əli Nurun şəhid olmuş oğlu da), bəzi məmurlar, Vüsal Hətəmov (o, həm də Sumqayıt ziyalılarının Dostlar Klubunun ən gənc üzvüdür) kimi elm adamları da könüllü olaraq Böyük Vətən müharibəsində iştirak ediblər.

Eşq olsun Vətən üçün döyünən, yanan ürəklərə! Eşq olsun xalqımıza, Milli Ordumuza və onun Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti, qalib sərkərdə İlham Əliyevə!

Rəhman ORXAN

Əjdər Həmidov teatrda Otello, Hamlet oynayan aktyorlardan deyil. Özünə-məxsus, xarakterik, kiçik obrazlar oynayıb. Kinoda da həmçinin. Di gəl, rolları yadda qalandı. Bir elə "Kişi sözü" filmindəki Qasımın, "Lətifə" filmindəki Əhmədin adını çəkmək kifayət edər ki, dərhal obrazın dilindən sitat səslənsin.

Bununla belə, dünən dünyasını dəyişən Xalq artisti Əjdər Həmidov Azərbaycan mədəniyyəti - kinosu və teatrında potensialından olduğu qədər istifadə edilməmiş daha bir nakam aktyor kimi getdi, təəssüf ki...

Fakturalı aktyor neçə-neçə faciəli komediya filmlərinin qəhrəmanı ola bilərdi.

Lent.az Xalq artisti Əjdər Həmidovun həyat hekayətini təqdim edir. 28 sentyabr 1953-cü ildə indiki Şabran, keçmiş Dəvəçi rayonunun Aygünlü kəndində anadan olub. Ailədə dörd uşaq olublar - iki bacı, iki qardaş. Anası məktəbdə Əjdərin riyaziyyat müəllimi idi. Əjdər də müəllim uşağı olduğu üçün deyil, təbiətinə görə sakit, həlim, yolayətli uşaq imiş. Hər-dən atası ondan nigarlığını bürüzə vermiş ki, ay bala, sən bu qədər sakitliklə həyatda necə baş çıxaracaqsan...

Ailədə uşaqlar hamısı oxuyan olublar, kimisi hüquqa, kimisi riyaziyyat sahəsinə yiyələ-nib, Əjdər isə aktyor olub. Adə-tən, müsahibim olan aktyorlar-dan eyni sözləri eşitmişəm: "Evdə aktyor olmağımı istə-mirdilər, mən inadım sayəsində gəldim bu sənətə". Əjdər Hə-midovdan isə əksini eşitmişəm: "Mənim aktyor olmağımı atam istəyib, bilmirəm, məndəki aktyorluq istedadını, nədən, necə duymuşdu, dedi ki, sən yaxşı aktyor olacaqsan".

İmtahanı ondan Rza Təh-masib götürüb. Onun sinfində də oxumalı idi. Necə olubsa, Adil İsgəndərovun kursuna düşüb. Həmin kurs müəllimin sonuncu kursu olub. Onlar ikinci kursda olanda Adil İsg-əndərov dünyasını dəyişib. Əj-dər Həmidov danışdı ki, evdə atam da xəstə idi: "Ailədən üç uşaq Bakıda ali təhsil alırdıq. Onsuz da ağır halımızda mənə dayaq olan Adil İsgəndərovu itirməyim məni depressiyaya saldı. Bir şey eləməirdi mənə, sadəcə, sözlə, mənəvi halda adama kömək olurdu. Bacım, qardaşım və mən Bakıda çox ağır şəraitdə, çətinliklə univer-siteti bitirdik. Yadımdadır, qar-daşım bir plaş almışdı, ikimiz növbə ilə geyinirdik. 4 il tələbə yataxanasında qaldım. İnsti-tutu bitirdikdən sonra məni təy-inatla Sumqayıt Dram Teatrına göndərdilər. Yataxanadan çıxmalı oldum. Amma kirayə ev tutmağa pulum yox idi. Uc-uz ev axtarmağa başladım. Bir məşin qarajı var idi, ev düzəl-tmişdilər. Bir müddət orada qal-dım. Sonra işləyib, borc-xərc edib, balaca, birotlaqlı ucuz ev aldım. Maaşım çox az olduğu

üçün maddi çətinliyim çox idi".

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncə-sənət İnstitutunun dram və ki-no aktyorluğu fakültəsini bitirən Əjdər Həmidovun ilk iş yeri Sumqayıt Dövlət Musiqili Dram Teatrı olub. Kasıb əyalət akty-oru bir dəfə təsadüfən kinore-

demik Milli Dram teatrına dəvət edirlər.

Teatrın aktyor heyətinə isə 1990-cı qəbul edilib. O 90-cı il ki, Azərbaycanda bütün sahə-lərdə tənəzzül vardı. Bu tənəzzüldən ən çox əziyyət çə-kən də elə teatr və kino oldu. Dirçəlişə qədər bütöv bir nəsil

dılar üzümə, dedilər az qala ta-nımamışdıq sizi. Getdim ki, te-atrın bufetinə çay içməyə, Sə-nubər gördüm arxadan soruşur ki, bu kimdir bizim bufetdə? Mən də özüm məqsədli şəkildə həmin qrimlə evə getdim, evin xanımı əlindən sinini saldı ye-rə, elə bildi ölüb-dirilib durmu-

inlikdən çəkilişlərdən sonra iki il müalicə almalı olub. Bakıdan çıxıb gedib rayonda yaşayıb ki, vəziyyətdən çıxıb bilsin, iki dəfə intihara cəhd edib. Sonralar te-atrda oynadığı tamaşalarla həyata qayıtsa da, o vaxtdan tapdığı təzyiqli xəstəliyi onunla əbədi qalıb.

Nakam sevgi, "kişi sözü" nün nisgili, "müfəttiş" in lanəti... - HƏYAT HEKAYƏTİ



jissorun diqqətini çəkir.

"Sumqayıt teatrında işləyir-dim. Təsadüf həyatda çox mət-ləbləri həll edir. Bir gün Milli Dram Teatrına dostum Məra-him Fəzəlibəyovla görüşməyə gəlmişdim, dedi ki, gözle teat-rın qarşısında, indi gəlirəm. Durub gözləyirdim, gördüm ki, bir nəfər keçir, bu tərəfdən mənə baxır, qayıdır o tərəfdən ba-xır. Mən də tanımıram, bilmi-rəm bu adam rejissordur, bir az acığıma gəldi. O da gördü ki, qaş-qabağım zəhərə döndü, gülümsəyib yaxınlaşdı mənə. Dedi ki, sizi filmə çəkmək ist-əyirəm, gəlin kinostudiyaya. Ona qədər Cahangir "Evlən-mək istəyirəm" filmi çəkmiş-di, sözünü demiş rejissor idi. Məni sınaq çəkilişlərinə dəvət etdilər, getdim gördüm ki, Qa-sım roluna sınağa gələn çox-dur. Amma mən keçdim. "Kişi sözü" filmi və Qasım rolu mə-nim kinoda vizit kartım oldu. Ondən sonra 21 filmə çəkil-dim".

"Kişi sözü" bir növ Əjdər Həmidovun vizit kartı olur həy-atda və sənətdə. Film uğurlu alınmışdı, Qasım obrazının bu uğurda xüsusi rolu vardı. Özünün də etiraf etdiyi kimi, həyatda yaşadığı nakam sevgi-ni yaradıb filmə. 10 il sevdidiyi qızla sonunda ayrılmalı olub. Nakam sevgi ağırlı olur, bir ömür boyu o sevginin yaratdığı boşluğu dolduracaq nə isə ax-tarırsan... Əjdər Həmidovda da bu hal olmamış deyildi, sonra-dan ailə uşaq sahibi olsa belə...

O filmədən sonra onu Aka-

özünütədsiq yolunu tapa bil-mədi.

Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daş-dəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölümlər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" demə-mişdilər..." R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İo-seliani) kimi müxtəlif janrlı ob-razlar yaradıb. Çox sadala-mayacam, çünki oxucunun bel-ə siyahıları sevmədiyini bili-rəm.

Kinoda isə "Kişi sözü"ndən sonra "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və özü de-di ki, 21 filmə çəkilib. 2007-ci ildə Azərbaycan Tele-viziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş ob-razı da yaddaşlarda qalıb. On-dən sonar "Azarkeş", "Yaz yu-xuları", bir də "Məxfi plan" film-ləri gəlir və yaddaşlarda var.

Vaqif Mustafayev onu "Yer-lə göy arasında", "Hər şey yaxşılığa doğru", "Milli bomba", "Yoxlama" filmlərinə çəkib: "Sonuncu film mənim üçün əsl kino məktəbi idi. Vaqif kimi rejissorla işləmək çox çətindir, həm də asandır. Ona görə çə-tindir ki, o peşəkardır. O filmə çox əziyyət çəkdim. Bir dəfə çəkilişdən çıxıb teatrdan məvacibimi almağa gəldim, həmin qrimdə idim. Teatrın girişindən keçəndə gözətçilər məni saxla-dılar ki, hara gedirsiniz? Dedim mən Əjdərəm, təəccüblə bax-

şam qarşısında. Filmə tryuk-ların da çoxunu özüm eləmiş-dim. Moskvada bu film Qran-pri aldı".

"Yoxlama" filminin çəkiliş-lərində kaskadyor çəkilməli olan səhnələrdə də aktyor özü çəki-lib. Saçının rəngini rəng alına-na qədər bir neçə dəfə dəyiş-məli olub. Bu filmə çəkdiyi mənəvi, fiziki və psixoloji gerg-

Teatrdakı rolları böyük dey-il, əsasən xarakterik obrazlar-dır. Xarakterik obraz hər aktyo-run mətbəxinin, potensialının məhsulu deyil. Hər aktyora da qismət olan xoşbəxtlik deyil xarakterik rol. İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli kimi hən-gəng aktyorlar teatrda işləyib-lər ömür boyu, amma kinolarla tanınıblar. Həmçinin Əliağa Ağayev. Filmə çəkilməsəydi, indi onu kim tanıyardı? Hökümə Qurbanova teatrda həmişə baş rollar oyanıb, filmə çox çəkilmədiyini üçün indi xatırlanmır, tanımır. Əjdər Həmi-dovun da teatr yaradıcılığını az tamaşaçı xatırlayar, filmlərdən tanıyırlar.

Belə bir aktyoru itirdik dünən. 67 yaşında insult həya-tına son qoydu.

"Daxilən nə çəkirik, özümüz bilirik, amma işimiz odur ki, beş adam üçün də beş yüz üçün oynadığımız kimi oynama-lıyıq. Dünyada gedən pro-sesdir, zaman gələcək hər şey dəyişəcək. Heç nə məhv ol-mur, enmələr və qalxmalar baş verir"...

Ramilə Qurbanlı

"Qarabağın məşhur müəllimləri" - Famil Mehdi

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Famil Mehdir.

Nazirlikdən "Unikal"a verilən məlumatlara görə, o, 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.

Fəal pedaqoji işlə məşğul olan Famil Mehdi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olub, jurnalistika fakültəsində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri işləyib. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərslərin müəlliflərindən biridir.

Şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.

Famil Mehdi şeirlərini tərcüməyi-halı kimi qələmə verirdi. "Şeirlərim mənim inamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir, canıyananlıqımdır, həm də qorxaqlığımdır, zəifliyimdirdir, arxasızlığımdır, kimsəsizliyimdirdir" söyləyirdi. Hər zaman iradəli olmağı tövsiyə edən Famil Mehdi fikrincə, insan prinsipiallığı göstərsə, özündə cəsarət tapsa, hətta ölüm də qalib gələ bilər.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Bu günlərdə Azərbaycanın görkəmli bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 70 yaşı tamam oldu. "Unikal" kulis.az-a istinadla bəstəkarla yubiley müsahibəsini təqdim edir.

- Cavanşir müəllim, səhətiniz necədir? Bir müddət əvvəl sizinlə danışıqda müalicə aldığınızı söyləmişdiniz.

- Müalicə bitməsə də, indi xeyli yaxşıyam, fəaliyyətə döndüyümü deyə bilərəm.

- İnsan həyatının hər mərhələsi bir dayanacaqdır deyirlər. Qazanclarımız qədər itkilərimiz də olur. Bu dayanacaqda itirdiklərinizə rəğmən "həyat gözəldir" düşüncəsində olanlardanınız, yoxsa həyata üsyan edənlərdən?

- Təbii ki, həyat hər vəziyyəti ilə gözəldir. İtkilər və qazanclar həyatın fəlsəfəsidir, bunları təbii qarşılamaq lazımdır. Çünki bunları biz dəyişə bilmərik. Önemli hər yeni doğulan həyatın gədən həyatın qoyduqlarını davam etdirməsidir. Belə olanda əhali millət olur və sınaqlardan qələbə ilə çıxır.

- Üzeyir bəy "O olmasın bu olsun"da Məşədi İbadı 50 yaşında qoca kimi təsvir etdiyi üçün sonralar peşman olub. Özü yaşının o çağında olanda deyib, 50 yaş o qədər də qoca yaş deyilməmiş. 20 il bundan əvvəl indi olduğunuz yaş sizə necə görünürdü?

- Bu günlərdə bu rəvayəti tez-tez danışırım dostlarıma və birlikdə Üzeyir bəyin yumoruna doyunca gülürük. Həqiqətən, insan özünü hiss etdiyi qədər yaş olur. Deyə bilərəm ki, bu məsələdə Üzeyir bəylə eyni düşüncədəyəm.

- Cavanşir müəllim istəyirəm bir az qayıdaq 90-cı illərə. Musiqinin, kinonun ümumiyyətlə mədəniyyətin də bir durğunluq dövrü idi o illər. Bu durğunluqda ən gözəl marşı yazdınız. Bu marşın yazılma tarixçəsi oxucularımız üçün də maraqlıdır.

- O zaman ordumuz yeni yaranırdı və Bakının küçələrində hərbi geyimdə bir azərbaycanlı gəncə rast gəlmək müşkül idi, hərbi texnika isə Bakı küçələrində heç yox idi. Bir dəstə sənətçi və qəzetçi ilə əsgərlərə mənəvi dəstək vermək üçün Laçına və Şuşaya getdik. Laçında Azərbaycan əsgərini gördüm, tanklarımızı, toplarımızı gördüm və çox təsirləndim, qürürləndim, anladım ki, ordumuz olacaq. Batalyonun zabiti Əhliyyət Süleymanov mənə bir şeir verdi və xahiş etdi ki, bir hərbi marş yazım. Çünki gəncər hərbi təlimlərdə əsasən rus marşları oxuyurlar. Əhliyyət istədi ki, öz marşımız olsun. Mən o şeiri götürüb Bakıya qayıtdım. AzTV-yə yəni sədr təyin olunmuş Elşad Quliyevlə studiyanın dəhlizində təsadüfən rastlaşdıq. O da mənə dedi ki, millət mübarizəyə qaldırmaq üçün ruhlandırıcı musiqiyə ehtiyacları var və mənə bir əsər yazmağımı təklif etdi. Özümün də içim dolu idi Laçından və Şuşadan sonra. Belə oldu, çox qısa zamanda, bir günün içində yarandı o marş.

Marşın ilk adı "Laçın batalyonunun Marşı" olub. Sonra millət ona "Əsgər marşı" dedi, mən də etiraz etmədim.

- Qərribə bir ömür yaşayırsınız. Uşaqlığınız müharibənin yeni bitdiyi illərə təsadüf edir. Ömrünüzün orta çağları da müharibə dövrünə düşdü. İndi hesabla siz 3 müharibə görmüş sayılırsınız. Müharibələrlə əhatəli bir ömür sənət-kara yaradıcılıq baxımından nə verir?

- Müharibə ehtiras deməkdir, həyəcan deməkdir, coşqu deməkdir. Sənətin də əsasını bu hisslər təşkil edir. Əsərlər üçün çox sayda mövzular verir müharibə. Bu baxımdan, əcaib səs-lənsə də, bəxtimdən razıyam ki,

sizin qədər ümidli olmadığı illər idi. O vaxtkı inaminiz özünü 27 il sonra da olsa doğrultdu. Yeni bir qələbə marşı yazmaq varmı planınızda?

- İstərdim...Lakin bu işlər bəzən planlamayla olmur...Yaşayarıq, görürük. Şimali Kiprdə sıldırım qayanın təpəsində bir tank var. 1974-cü ildə müharibə zamanı əsgər onu qayanın başına çıxarıb ki, ordan düşməne atəş açsın.. Müharibə bitdikdən sonra həmin əsgərə deyiblər o tankı indi də aşağı sal. Deyib, sala bilmərəm. Soruşublar niyə? Deyib qorxuram... Yəni sual veriblər ki, bəs onu sən çıxartmadın? Əsgər cavab verir: Mən çıxartdım, çünki savaş var idi,

rə işləmişiniz. Mahnılarınız həтта o müğənnilərin əksəriyyətini məşhur edib. Daha çox hansı müğənni mahnılarınızı üreyiniz istəyən kimi ifa edib?

- Akif İslamzadə
- Bəzən də olub mahnılarınızı özünüz ifa etmişiniz. Məsələn Şuşa haqqındakı mahnı. Bu mahnını sizin kimi duyğu ilə ifa edəcəyinizə inanmışınız müğənni yox idi?


- Vardı. Flora Kərimova. Flora Kərimova əslində bu mahnının Sara Qədimovanın filarmoniyada keçirilən yubileyində ifa edib. Lakin lentə yazılmadı, ona görə çox adam elə bilir ki, mən-dən başqa heç kim oxumayıb bu mahnını. Flora xanımın ifasında

olub. İndi də Azərbaycandan küsən sənət adamları, ziyalılar Türkiyəyə gedir.

- Çünki biz eyni millətlik, sadəcə danışıq ləhcələrimiz bir az fərqlidir.

- Siz sovet dövründə böyümüşünüz. Bizim nəsil-dən fərqli olaraq rus dilini daha yaxşı mənimsəmişiniz. Türk dilində sözlər uzun müddət sizin nəsle aydın olmurdu. Həтта sərhədlər açıldıqdan sonra Türkiyəyə gedib gələn insanların arasında iki qardaş xalqın dialoqu lətifəyə çevrildi. Türkiyədə yeni yaşamağa başlayanda anlaşma mövzusunda çətinliyiniz oldu mu, yaxud da gülməli situasiya yaşadınız mı?

"Bu məsələdə Üzeyir bəylə eyni düşüncədəyəm" - Cavanşir Quliyev



ən azından iki müharibənin şahidi olmuşam.

- İcinizdəki o coşqunu üreyiniz istədiyi qədər musiqilərinizdə əks etdirə bildiniz mi?

- Üreyim istədiyi qədər yox, lakin düşünürəm ki, hələ bir az zamanım var.

- Şəkildə doğulub Şuşa üçün darıxmaq... Sizə mahnı yazdıracaq qədər əhəmiyyətli bir sevgidir. İndi Şuşa yəni-dən bizdədir. Xəbəri eşidəndə hansı hisslər keçirdiniz?

- Sevindim, təbii...Uşaqlığımın tutarlı bir hissəsi Şuşada keçib, oraları əzbər bilirəm O dağları və qayaları üzü yuxarı çox dırmanmışam. Ona görə də Şuşanın getməsi içimdə böyük yara açdı, sanki uşaqlığımı əlim-dən aldılar. Çox şükür olsun ki, Şuşa Vətənə döndü...

- 1993-cü ildə həm də qələbə marşını yazdınız. Hansı ki, həmin illərdə biz torpaqlarımızı itirmişdik. İnsanların bir gün qələbə qazanacağıma

həyəcanlı idim. İndi sakitləşdim və özüm də təəccüb etdim ki, o tankı dağın başına necə çıxartdım... Sənətdə də oxşar hadisələr, bənzər hisslər öndə olur.

- Cavanşir müəllim bu günlərdə bir paylaşım etdiniz. "Fəryad" filminin soundtreki ilə bağlı. Qeyd etdiniz ki, həmin hissə o vaxt "Fəryad" filmində yayımlanmadı. Bunun xüsusi bir səbəbi varmı?

- Yox, xüsusi bir səbəbi yoxdur. Bilirsiniz ki, bədii filmin musiqisi filmin çəkilməsi ilə paralel olaraq yazılır, yəni, film çəkildikdən, musiqisi də hazırlanıb lentə yazılır. Bəzən elə olur yazılan musiqinin hamısı filmə daxil olmur - montajın özəlliyinə bağlıdır. Bəzi musiqi parçaları istifadə olunmur, çünki onlara yer qalmır. Bu xor parçası da elə oldu. Montajdan sonra ona ehtiyac qalmadı, mənə arxivimdə qaldı. Qarabağ müharibəsi gəder-kən düşündüm ki, yerinə düşər və yayımladım.

- Çox tanınmış müğənnilə-

yazdıracaqdıq, başımız qarışdı başqa projelərə, qaldı.

- İndi o mahnını kimin ifasında eşitmək istərdiniz?

- Elə Flora xanımın ifasında. Yeni müğənnilərin də içində bəzi o mahnıya uyğun səslər dinlədim. (adlarını bilmirəm, təəssüf).

- Cavanşir müəllim, sizin Azərbaycandan getməyiniz mənə qərribə gəlib. Düzdür, Türkiyə yad ölkə deyil, amma insanın doğulduğu torpaq bir başqadır.

- Mənim Azərbaycandan getməyim məcburi olub. Tarixçəsi uzundur. Düşünürəm ki, belə gözəl gündə o tarixçəni danışmaq bizim söhbətimizin tempinə uyğun deyil.

- Bu qələbədə sonra vətənə dönmək planı varmı?

- Burda yaşadığım 15 ilin hər saniyəsində Bakıya dönməyə hazır olmuşam...Fəqət, geri dönməyim üçün orda lazım olduğumdan əmin olmalıyam. Bundan əmin deyiləm...

- Ən çox nə üçün qərubsəmişiniz?

- Hər şey üçün. Xaricdə yaşayanlar mənə anlayar. Bakıda-kılar üçün önəmsiz görünən bir nəsnə üçün də burdakılar darıxır. Daşı, torpağı, havası, suyu, benzini, mazu, hər şeyi üçün. Və əlbəttə, insanları üçün, qohum-əqrəba, dost-taniş üçün. Xiffət pis şeydir...

- Azərbaycanın qələbə sevinci Türkiyədə necə yaşandı?

- Bizim Türkiyədəki insanlarla həmişə sevgi bağımız olub, əsrlərlə - bu sevgi quruluşlara, hakimlərə baxmaz, çox dərin və əbədidir. Ona görə də birinci gündən müharibəni bizim qədər izləyirdilər və sanki özləri qalib gəlmişlər kimi sevinirdilər. Həтта burdakı dostlarım tez-tez mənə telefonuma yeni hərbi xəbərləri göndərirdilər. Mən bu sevgidən heç vaxt şübhə etməmişəm və əminəm ki, əbədidir.

- Çox maraqlıdır, əsrin əvəlinə də sovet rejiminin zülmündən qaçan ziyalılarınızın pənah apardığı yer Türkiyə

- Yox, yaşamadım. Çünki hələ tələbəlik illərindən Əbülfəz Elçibəyin sayəsində türkçülük axınına qoşulmuşdum. Türkiyə və türklər haqqında o zamankı gənclərin çoxundan daha məlumatlı idim. Bir vaxtlar, həтта, pantürkist damğasıyla da yaşayırdım. Mahnılarım televiziyanın bədii şurasından çətinliklə keçirdi. Məni türkçü hesab edirdilər. Mən də bundan, əslində, gizlincə xoşlanırdım və qürurlanırdım. Bu baxımdan bura gəldiyimdə heç bir narahaçılığım olmadı. Əksinə - Böyük Vətənimin bir guşəsindən o biri guşəsinə gəldiyimi hiss edirdim.

- Cavanşir müəllim bədii ədəbiyyatla aranız necədi?

- Ədəbiyyatsız musiqi olarmı? Onlar ekiz qardaşlar kimi bir-birinə bağlıdır. Anam Azərbaycan ədəbiyyatı və dili müəllimi olub, evimizdə böyük kitabxana vardı - indi də var. Rus məktəbində oxumağıma baxmayaraq, evdəki Azərbaycan kitablarının da hamısını oxuyurdum.

- Maraqlıdır, Cavanşir Quliyev ilk oxumağa kimdən başlayıb?

- Yadımda deyil, 65 il keçib... Yəqin ki uşaq nağılları olub.

- Cavanşir müəllim ədəbiyyatın insanı dəyişdiyinə inanırsınız?

- Ədəbiyyat insanı nəinki dəyişir, o insanı elə başından formalaşdırır. Oxuduğum bütün ədəbi əsərlər bu və ya digər şəkildə düşüncələrimə təsir edib.

Azərbaycan Dastanları (bir neçə cild), Koroğlu dastanı, Dədə Qorqud dastanı, Füzuli - "Leyli və Məcnun", Sabir - Hop-hopname, M.F.Axundov - pyeslər və oxuduğum bütün əsərlər mənə təsir edib.

- Cavanşir müəllim sonda özünü nə arzu edirsiniz?

- Can sağlığı.

- Biz də sizə həmişə onu arzu edirik. Bir daha yubileyinizi təbrik edirik.

- Çox sağ olun.



40 yaşlı qadınlara 20 məsləhət

40 yaş insan ömrünün geriyə baxanda bəzi şeyləri arxada qoyduğunu düşünərək peşmanlıq yaşadığı bir yaşıdır. Əgər siz çox şeylər itirdiyini düşünərək peşmanlıq hissi keçirirsinizsə o zaman aşağıdakı məsləhətlərə əməl etməlisiniz.

1. Özünüzü sevin və bu hissi özünüze qəbul etdirin. Yaxşı və ya pis hər hansı hərəkəti edirsiniz edin, siz özünüzü sevsəniz başqaları da hərəkətlərinizə hörmət qoyacaq.

2. Ruhunuzu zənginləşdirin. Sizə nə xoşdursa, nədən zövq alırsınızsa, ruhunuzu nə oxşayırsa onu etməyə çalışın.

3. Problemlərinizi tək həll etməyə çalışmayın. Həyatınızda sizin qərarlarınıza dəstək olan biri ilə tanış olun.

4. Səmimi və gülərüz olun. Düzlüyün dünyada ən böyük bəclik olduğunu unutmayın.

5. Başqaları üçün deyil özünüz üçün yaşamağı bacarın. Özünüze sadıq olun, sizi xoşbəxt edəcək qərarlar qəbul edin. Bu zaman həyatın necə asan olduğunu görecəksiniz.

6. Özünüze qiymət verin. Başqalarının işini öz işinizdən üstün tutmayın.

7. Səyahət etməyə çalışın. Çalışın həyatınızın tərzini dəyişin.

8. Az həyəcanlanın. Həyəcanlanmanın sizə nə qədər zərər verəcəyini, yaddaşıınızı, məntiqinizi korlayacağını təsəvvür belə etməzsiniz.

9. Ətrafınızda olan adamlarla özünüzü müqayisə etməyin. Əgər müqayisəyə başlasanız öz həyatınızda baş verən yaxşı hadisələri yadınıza salın.

10. Heç kimdən heç nə gözləməyin. Başqalarının sizə qarşı xoş hərəkət etmələrini gözləmək xəyal qurmaq kimi bir şeydir.

11. Həyatda sağ qalmağın üçün yaşamayın işləmək üçün yaşayın. Həyatınız boyu özünüze karyera qura bilmirsinizsə həyatınız asan olacaq. Yox əgər işləmirsinizsə özünüze iş tapın. Əgər işinizdən pul qazanacaqsınızsa bu sizi xoşbəxt edəcək.

12. Özünüze büdcə ayırın və çalışın şəxsi pulunuz olsun. Bu sizi özünüze əmin edəcək və həyatda əminliklə yaşayacaqsınız.

13. Başqaları üçün bir iş gördüyünüz zaman özünüz üçün də nəşə etməyə çalışın.

14. Özünüzün və başqalarının səhvlərini bağışlamağa çalışın.

15. Neqativ insanlarla vaxt keçirməyin. Xoşunuz gəlməyən adamlarla öz aranızda məsafə saxlayın. Səmimi insanlarla dostluq edin.

16. "Xeyir" deməyi öyrənin. Başqası üçün heç nə etməyə məcbur deyilsiniz.

17. Sizi sevdiyini deyən adamla ailə qurmaq istəyərsəniz çox fikirləşib qərar verin.

18. Həyatınızda baş verən hər bir kiçik hadisədən zövq almağa çalışın. Günün doğuşunu seyr edin, dənizə tamaşa edin, ulduzları seyr edin.

19. İnsanların sizin haqqınızda nə fikirləşdiyini fikir verməyin. Ətrafdakıların məmmun etməyə çalışmayın.

20. Bu yaşda sizin güvənə biləcəyiniz tək şey sizin yaxşıya doğru dəyişməyinizdir. Dəyişin və dəyişməyi qəbul edin.

Biz niyə kökəlirik və ya nələr maddələr mübadiləsinin pozulmasına səbəb olur?

Qəbul etdiyimiz hər bir qida orqanizmdə enerjiyə çevrilir və artıq olanı piy toxumasına çevrilir. Bu səbəbdən də maddələr mübadiləsinin pozulması artıq piyin bədəndə toplanmasına səbəb olur və kökəlmə ilə nəticələnir.

Mübadilənin normal getməsi zamanı isə insan lazım olan qədar yemək yediyinə baxmayaraq artıq çəkiyə sahib olmur və normal bədən quruluşuna sahib olur.

Yaşanan həyat tərz, stresslər, genetik meyillilik, fiziki aktiv həyat keçirməmək, endokrin xəstəliklər orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Ən çox da günün əksər hissəsini evdə keçirən adamlarda maddələr mübadiləsi daha zəif gedir və arıqlamaq mümkün olmur. Bunun səbəbi isə qəbul edilən enerjinin sərfiyyatının az olmasıdır. Bu səbəbdən də aktiv həyat keçirməyən adamlar daima enerjilərini nəzarət altında saxlamalıdır. Kalorili qidaların qəbulu və azhərəkətlik piy toxumasının orqanizmdə depolanıb yığılmasına səbəb olur. Bunun baş verməməsi üçün isə gündəlik qəbul edilən qidaları 5-6 hissəyə bölmək və səhər yeməyini yuxudan durduqdan 30-50 dəqiqə sonra yemək lazımdır. Mütəxəssislər aşağıdakı qidaların maddələr mübadiləsinə sürətləndiriciyi söyləyirlər:

- * qreyfurt
- * yaşıl çay
- * qatıq
- * badam
- * yaşıl alma
- * ispanaq



- * brokkoli kələmi
- * darçın
- * süd
- * buğda kəpəyi
- * hind quşu eti

Kalsiumla zəngin tərəvəzlər, kofe, yüngül şorbalar, kəskin qidalar və yağsız ağartı məhsulları da maddələr mübadiləsinə sürətləndirir.

Metabolizmi sürətləndirmək və arıqlamaq üçün nə etmək lazımdır?

Arıqlamaq üçün mütəxəssislər qida rasionundan yağları və karbohidratları tamamilə xaric etməyi məsləhət bilmirlər. Çünki onların qidadan uzun müddət çıxarılması böyrəklər və qara ciyərdə müxtəlif problemlərə səbəb olur. Çünki karbohidratlar orqanizmdə bütün orqanların fəaliyyəti üçün vacib sayılır.

Arıqlamaq məqsədilə qida rasionundan yağların da tamamilə çıxarıl-

ması düzgün hesab edilmir. Çünki, orqanizm üçün yağlar lazımdır. Yağların tərkibində olan leptin hormonların fəaliyyətində mühüm rol oynayır. Orqanizmdə maddələr mübadiləsinin sürətlənməsində ən çox Omega-3 yağı rol oynayır. Omega-3 yağı isə ən çox dəniz məhsullarında, zeytunda, qara zirə yağında, qoz yağında olur.

Qida qəbulu zamanı acı qidalarından istifadə etmək qidaların bağırsaqlardan sorulmasını sürətləndirir. Bu qidalara isə istiot, acı bibər, pul bibər, zəncəfil və s. aiddir. Qidalanma zamanı müxtəlif şirələrin, kompotların qəbulu da lazımdır, amma bunların tərkibi qidaların həzmə getməsinə ləngidə bilir. Bu isə orqanizmdə su-duz mübadiləsinin pozulmasına səbəb olur. Bu səbəbdən də mütəxəssislər təmiz su içilməsini tövsiyə edirlər.

Özünə inam hissini necə artırmalı

Özünə inam əhəmiyyətli bir fərdi xüsusiyyətdir. İnəm hissi bizə həyatla baş etməmizi və problemlərlə həqiqi bir şəkildə mübarizə aparmağımızı təmin edir və çətinliklərə dayanmamızı asanlaşdırır. Özünə inam qazanmaq prosesi, həyatın əhəmiyyətli çətinlikləri ilə başa çıxma gücünə sahib və xoşbəxt olmağa layiq bir adam olma təcrübəsidir.

Özünə inam insana güc verir, enerjisini artırır və daha çox şey göstərməyə təşviq edir. Müvəffəqiyyət üçün ilham mənbəyidir. Uğurlarımızla qürur duyacağımızı və onlardan zövq almacağımızı təmin edir.

Bizim yaşayacağımızdan asılı olaraq başqa insanlar və xaricimizdəki hadisələr özünə inamımızı yüksəldə, ya da sonlandırır bilər. Həyata özünə inamla bir şəkildə yaxınlaşmaq və bunu davam etdirmək vacibdir. Ancaq həddindən artıq bir güvən duyğusu ilə hərəkət edərək özümüzü və digər insanları narahat etmə riskini də almağımız lazımdır.

Özünə inam olmadıqda işləri edə bilmə qabiliyyətimizə əmin ola bilmərik. Lazımlı bacarığa və təcrübəyə sahib olduğumuzu bildiyimiz halda, daha əvvəl heç etmədiyimiz bir işlə qar-

şılaşdıqımızda narahat oluruq. Bir çox hallarda, xüsusilə qərar verdiyimiz halda və ya yeni insanları işin içinə qatmamız lazım olan vəziyyətlərdə narahat oluruq.

Özünə inam, hədəflərimizin arxasından gəderkən bizə güc verir. Uğurlarımızla doyum və rahatlıq hiss etməmizə icazə verir. Özünə inamımızın güclü olması vəziyyətində müvəffəqiyyət bizə təbii və doğru gəlir.

Bir çoxumuz, müəyyən zamanlarda, müəyyən insanlarla və müəyyən vəziyyətlərdə özümüzü etibarlı hiss edərkən, bəzi hallarda, zamanlarda və bəzi insanların qarşısında özünə inamımızı itiririk. Özümüze olan güvən duyğumuza nələrin təsir etdiyini doğru anlamamız lazımdır.

Bunun üçün bu sualları özümüze verməli və dürüst cavablar tapmalıyıq.

Özümüze ən çox güvəndiyimiz zamanlar hansılardır? Qabiliyyətlərimizə əmin olduğumuz və özümüzü ən rahat hiss etdiyimiz vəziyyətlər nələrdir?

Qarşısında özünə inamımızın ən yüksək olduğunu düşündüyümüz insanlar kimlərdir? Nə üçün?

Onlar bizə özünə inamımızı artıracaq nə söyləyirlər və ya nə edirlər?

Nə zaman özümüze olan etibarımızı ən aşağı olduğunu hiss edirik?

Özünə inamımızı azaldan nələrdir?

Hansı insanlar və hansı vəziyyətlər bizim özümüzü etibarsız hiss etməyimizə səbəb olur?

Deyilənə ya da edilənlər nələrdir?

Bu suallara cavab verərkən hazır olmadığınız yeni vəziyyətlərdən ya da geyimlərdən və xarici görünüşünüzün yaxşı olduğu zamanlardan söz edə bilərsiniz. Özünə inam, əsasən özümüzü necə hazırladığımız və özümüzü necə gördüyümüz ilə əlaqədardır. Özünə inam gəlib gedən, azalib artan bir duyğudur. Bəzi günlər özümüzü digər günlərə görə daha etibarlı və güclü hiss edirik. Bəzi günlərdə də özümüzü yoldaşlarımızın yanında qeyri-kafi hiss edirik və ya öz qabiliyyətlərimizi davamlı olaraq onlarınla müqayisə edərək yaşayırıq.

Özünə inamımızın zəiflədiyi vəziyyətlərdə edə biləcəyimiz ilk iş, heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bəlkə başqa insanların, sizin sahib olmadığınız bacarıqları vardır. Ancaq siz də böyük ehtimalla onların edə bilmədiyi bəzi şeyləri edə bilərsiniz.

Səbətlərin tərkibi rəsmiləşdi - DÇ-2022-nin seçmə mərhələsində

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin tərkibi açıqlanıb.

"Unikal" qəzetinin məlumatına görə, dekabrın 7-də keçiriləcək püşkatma ərəfəsində komandalar 6 səbətə bölünüb.

UEFA-nın rəsmən açıqladığı bu bölgü FIFA reytinginə əsasən gerçəkləşib. Səbətlərin beşində 10, birində 5 yığma yer alıb.

FİFA reytingində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.

1-ci səbət: Belçika, Fransa, İng-



iltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Fərar adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.



"Əlimdən gələnə etdim" - Ermənini məğlub edən şahmatçımız

"Skillin open" turnirində mübarizəni dayandıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov açıqlama verir.

"Unikal" qəzeti xəbər verir ki, sosial şəbəkə hesabında fikirlərini bölüşən gressmeyster, bunları yazıb: "Əlimdən gələnə etdim. İndiyədək mübarizə apardığım ən həyəcanlı turnirlərdən biri idi. Uesli So ilə ilk qarşılaşma heyrətamiz idi. Daha sonra isə şanssızlıq oldu. Bu turnir şahmatın möhtəşəm bayramıdır".

Rəcəbov 1/4 final mərhələsinin tay-breykində ABŞ təmsilçisi Uesli Soya udub. 33 yaşlı gressmeyster daha əvvəl isə erməni şahmatçı Levon Aronyanı məğlub edib.

"Sumqayıt" - "Qəbələ" oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində sabah keçirilməsi nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" oyunu təxirə salınıb.

"Unikal" qəzeti xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Buna səbəb bezi futbolçuların yenidən COVID-19 testindən keçəcəyidir. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

AFFA rəsmisi "Bavariya"nın oyununa təyinat aldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.

"Unikal" qəzeti AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 2-də Madriddə keçiriləcək "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) oyununun hakim-inspektoru olacaq.

Turun ən yaxşısı adına namizədlər müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

"Unikal" qəzeti UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ən yaxşı adına "Arsenal"-dan Nikolas Pepe, "Tottenhem"-dən Karlos Vinisius, "Bayer"-dən Kərəm Demirbay və PSV-dən Kodi Qakpodur namizəd göstərilib. Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.

"Traktor"un oyunu təxirə salındı - Güclü qara görə

Futbol üzrə İran çempionatının 3-cü turu çərçivəsində noyabrın 27-də keçirilməli olan "Traktor" - "Sepahan" oyunu baş tutmayıb.

"Unikal" qəzeti xəbər verir ki, buna Təbrizə yağ-an güclü qar səbəb olub.

Klubun mətbuat xidməti matçın sabah keçiriləcəyini açıqlayıb. Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" ilk iki turda heç-heçə edib və 2 xalla 13-cü pillədə qərarlaşıb.

"Tarixin ən yaxşı dünya çempionatı olacaq"

"2020-ci il qətiliklə bütün dünya üçün çox çətin ildir və futbol da istisna deyil".

"Unikal" qəzeti xəbər verir ki, məlumatına görə, bunu FIFA prezidenti Canni Infantino deyib.

Ali futbol qurumunun rəhbəri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına hazırlığın yüksək səviyyədə görüldüyünü söyləyib: "Bütün çətinliklərə baxmayaraq, son bir neçə ayda Qətərdə unudulmaz dünya çempionatının hazır-

lığında davamlı irəliləyiş gördük. Bu irəliləyiş Qətər əmirinin rəhbərliyi altında əldə edilib. Bir neçə həftə əvvəl Dohaya qısa səfərim zamanı həzrətə qısa qədər yaxşı getdiyini şəxsən gördüm. Mundialı səbirsizliklə gözləyirəm. Dünyanın hər yerindən gələn azarkeşlər burada milsiz duyğular alacaq və əlbəttə ki, bu, tarixin ən yaxşı dünya çempionatı olacaq". Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabr tarixlərində keçiriləcək.



Daha bir Olimpiya medalı təhvil verildi - Azərbaycanın

Azərbaycan yığmasının daha bir Olimpiya medalını itirməsi rəsmiləşib.

"Unikal" qəzetinin məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraçıya Komitəsi verib.

Qurum 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının bezi yarışlarında medal bölgüsünə yenidən baxaraq, mükafatların sahibləri ilə bağlı qərar verib. Ağır atletikada bürünc medal qazanan Valentin Xri-



stovun mükafatı da rəsmən ləğv edilib. 2019-cu il martın 27-də BOK-un İntizam Komitəsi tərəfindən mükafatdan məhrum edilən atletimin 56 kq çəki dərəcəsinə bürünc vyetnamlı Le Kuok Toana verilib. Bununla da Azərbaycan millisi ağır atletikada qazandığı yeganə Olimpiya mükafatından məhrum olub. Ölkəmizin London-2012-dəki medallarının sayı 9-a enib. İdmançılarımızın aktivində 2 qızıl, 2 gümüş və 5 bürünc qalib.

"Qəbələ" klubunun bəzi futbolçuları koronavirusa yoluxdu

Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" klubunun bəzi futbolçularının koronavirus testi müsbət olub.

"Unikal" qəzeti xəbər verir ki, bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib. O bildirib ki, bir neçə oyunçu özlərini narahat

hiss edib və daha sonra test nəticələri müsbət olub: "Bu barədə Peşəkar Futbol Liqasına məlumat verilib. Təkrar testə ehtiyac var. 7-8 oyunçunun testi müsbət çıxıb. Adları açıqlaya bilmərəm, buna ehtiyac yoxdur. Birlikdə məşq etdikləri üçün bütün komandadan təkrar test

götürüləcək. Yoluxan oyunçularda simptomlar var və ilk test də müsbət olub". Qeyd edək ki, noyabrın 28-də keçirilməli olan "Sumqayıt" - "Qəbələ" matçı təxirə salınıb. "Qəbələ" Azərbaycan Premyer Liqasında koronavirus xəstəliyi aşkarlanmayan yeganə komanda idi.

Mahir Emreli "Beşiktaş"a təklif olundu

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubuna təklif edilib.

"Unikal" qəzeti "Yeni Asır"a is-

tinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Serqen Yalçın 23 yaşlı hücumçunu bəyənləyib.

Lakin hələ iki klub arasında təmasların qurulmadığı bildirilib.

Yalçının Emrelini alternativləri arasına əlavə etdiyi də vurğulanıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qardaşı və oğlu cəbhədə olan Əflatun Qubadov: "Hər ikisinin borcudur"



Müğənni Əflatun Qubadovun qardaşı və oğlu Orxan ikinci Qarabağ müharibəsinin iştirakçılardan olub.

Axşam.az xəbər verir ki, sənətçinin ailə üzvləri könüllü olaraq döyüşə yollanıblar. Məsələ ilə bağlı Ə.Qubadova suallar ünvanlasa da, o, bu mövzudan danışmağı özünə yaraşdırmadığını dedi:

"Hər ikisinin borcudur. Gedib Vətən borclarını yerinə yetiriblər. Bununla özümü reklam etmək istəmirəm. Kimin uşağından əskikdirlər? Getməliyidilər də. İndi mən müharibəylə özümü reklam edirəm? Bəs onda şəhid anaları nə etsinlər? Mən efirə çıxmağa utanıram. Şəhid anaları baxır, necə mahnı oxuyum? Olmaz".

"Toppuş bacı"da yenidən şiş aşkarlandı



Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

"Unikal" lent.az -a istinadən xəbər verir ki,

"Toppuş bacı" ləqəbli aktrisa bu dəfə ağ ciyərinde şiş tapıldığını açıqlayıb: "İndi də ağciyərimdə şiş tapıldı. Birinci MRT-dən sonra balaçalma var. Bu artıq bədənimin 4-cü hissəsidir. Güman edə bilmirəm ki, bununla da bitəcək. Çünki bədənüm artıq kimyalara davam gətirmir. Sonuncu kimyanı qəbul edəndə 21-22 gün fasilə verməli idim. Amma bu dəfə arada olan məsafə çox oldu. Təsəvvür edin ki, son dəfə mənə kimya köçürməli olanda evdə pis hala qaldım. Məni evdən apardılar atamgилə. Çünki biz elə başa düşdük ki, mən artıq həyatla vıdalaşırım. Allah heç bir anaya bu ağrıları qismət eləməsin. Günü sayırsan ki, birdən yataram, sabah ayılmaram. 15 gün atamgildə qaldım, bacım mənə baxdı. Çox şükür ki, o ağrılar məndən keçdi. İnanıram ki, ağ ciyərimdə tapılan yeni şiş də keçəcək. İnanın ki, öldürdüm. Elə hiss edirdim ki, əzrail mənimlə bərabər oturmuşdu, canımı almağı gözləyirdi. Görünür mən övladıma bağışladım".

Qeyd edək ki, Tünzalə əvvəl uşaqlıq yolu xərcəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.

"Şəhid analarını görürəm, ruhum ölür" - Namiq Qaraçuxurlu

"Necə vaxtır məlum hadisələrlə bağlı mən də nəse yazmaq istəyirdim. Qələbə haqqında yazmaq isəyirəm, şəhid anaların görürəm, ruhum ölür".

Axşam.az xəbər verir ki, bu sözləri meyxaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yazıb. Hərbçilərlə, son günlər baş verən hadisələrlə bağlı şeir yazan sənətçi bunları əlavə edib: "Şəhidlər haqqında yazmaq istəyirəm, qələbə xəbərləri ruhumu dəyişir. Çox düşündüm, qərara gəldim ki, zorla iş olmaz, içimdən nə gəlir onu yazım. İnşallah, zaman keçdikcə yəqin ki, mən də bu mövzuların birinə ayrıca yanaşaram".



"Ürəyim partlayır, infarkt ola bilərəm" - Xatirə

"Ürəyim bəzi şeylərə görə partlayır. Lakin evdən danışmağa icazə vermir".

Bu sözləri müğənni Xatirə islam sosial şəbəkədə yazıb. Sənətçi sözlərini belə davam edib: "Deyirlər, nəyinə lazımdır qarışma. Amma danışmasam oturduğum yerdə infarkt ola bilərəm. Bəlkə bir veriliş açım, sonra da evdə və yaxınlarımdan mənə danışmağa imkan verməyən dostlarıma deyim ki, mənlik deyil, mövzunu rəhbərlik belə tapşırıd".

Dilərə Kazımova əsgərlərimizə ithafən videoçarx hazırladı

Vətən müharibəsində şəhid olan hərbçilərimizə və əsgərlərimizə ithafən videoçarx hazırlanıb.



"Unikal" xəbər verir ki, çarxda şəhidin sözləri şeir formasında səsləndirilib. Layihənin müəllifi Naid Şadxandır.

Digər vətənpərvərlik layihəsinə isə müğənni Dilərə Kazımova imza atıb. Bir neçə həftə əvvəl ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı "Azərbaycanım" adlı mahnını repertuarına daxil edib.

Dilərə musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini təənnüm edir, stimül verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".